

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 189 (5909) 15 oktyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycanla Türkiyəni tarixi qardaşlıq əlaqələri birləşdirir

*Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb*



6

"Global medianın inkişaf
trendləri: Risklər və
imkanlar" mövzusunda
Bakı Beynəlxalq Media
Konfransı keçirilib



8

Əli Əhmədov: "Əsas
gözlətimiz türk
dövlətlərinin birliyinin daha
da gücləndirilməsindən
ibarətdir"



9

Uğurlu və ardıcıl
inkişaf illəri



15 oktyabr 2019-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

AZƏRTAC xəber verir ki, söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri-

Azərbaycanla Türkiyəni tarixi qardaşlıq əlaqələri birləşdirir

*Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb*



nin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmənunluq ifadə olundu. Bu baxım-

dan sərmayə qoyuluşu, ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin rolü, həmçinin ötən il TANAP boru kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-

Qars demir yolu xəttinin fealiyyəti vurğulandı.

Görüşdə müdafiə sənayesi, təhsil, turizm, mədəniyyət sahələrində əməkdaşlığın perspektiv-

ləri müzakirə olundu. Söhbət zamanı ikitərəflı münasibətlərin da-ha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ət-rafında fikir mübadiləsi aparıldı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşünün ölkələrarası əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.

"Macaristan və Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir"

*Azərbaycan Prezidenti İlham Əliyev
Macaristanın Baş Naziri Viktor Orban ilə görüşüb*



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Macaristanın Baş Naziri Viktor Orban ilə görüşüb. Macaristanın Baş Nazirini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, cənab Baş Nazir. Sizi Azərbaycanda görməyə çox şadam. Cox şadam ki, Siz sabah Sammitdə iştirak edəcəksiniz. Bu, həm də çox məsbət olan ikitərəflı gündəliyimizi müzakirə etmek üçün yaxşı fırsatdır. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Mən sizin ölkəyə səfərimi və bizim səhəbətlərimizi, həmçinin Avropa İttifaqının tədbirləri çərçivəsində görüşlərimizi xatırlayıram. Sevindirici haldır ki, Macaristan və Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir. Əminəm ki, bu səfərdən sonra biz tərəfdəşliğiməz yenə təkan verəcəyik.

Macaristanın Baş Naziri Viktor Orban:
-Cənab Prezident, bizi burada qəbul etdiyiniz üçün çox sağ olun. Macarlar üçün həmişə sizin paytaxt şəhərinizə gəlmək və illər öncəyə təsadüf edən dostluğumuzu daha da gücləndirmək şərəfdır. Macaristan on il bundan əvvəl ölkənin o qədər də yaxşı iqtisadi durumda olmadığı bir vaxtda sizin yardımınızı və bütün mənalarda göstərdiyiniz dəstəyi xatırlayı. Biz bunu yüksək qiymətləndiririk. Diplomatik əməkdaşlığımız çox yaxşıdır, biz bunu belə söyləye bilərik. İndi isə hesab edirəm, növbəti mərhələ ondan ibarətdir ki, biz iki ölkə arasında olan iqtisadi əməkdaşlığı daha da artırmaçıq. Bizim artıq burada yaxşı sərmayə qoyulmuşumuz, yaxşı əməkdaşlığımız var. Hesab edirəm ki, iqtisadi cəhətdən iki ölkə arasında əməkdaşlıq çox ümidi vericidir. Bizi burada qəbul etməyinizi və Macaristana münasibətə xoşərəmli və xoşniyyətli olmayıüzük qiymətləndiririk.

Prezident İlham Əliyev: Çox sağ olun.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün Macaristanın göstərdiyi dəstək yüksək qiymətləndirildi, iqtisadi, ticaret, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

“Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur”

Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub. AZƏRTAC xəber verir ki, Özbəkistan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

Hörmətli Şavkat Miromonoviç, Sizi Azərbaycanda görməyimə çox şadam. Xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər bizim dostluq, qardaşlıq münasibətlərimizin inkişafına yeni təkan verəcək. Xalqlarımız arasında əlaqələr tarixin sınağından çıxıb. Özbək və Azərbaycan xalqları əsrlər boyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiiblər. Bu, möhkəm təməldir. Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur. Əminəm ki, bizim münasibətlərimizin durmadan inkişafı gelecek zəfərlərin rəhni olacaq. Biz həm qarşılıqlı siyasi əlaqələri, həm də iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik.

Siz çox müdrik qərar qəbul etmisiniz, Özbəkistan Türk Şurasına qoşulub. Buna görə Sizə təşəkkür etmək və Türk Şurası üzvlərinin ümumi məmənunluğunu bildirmək istədim. Biz bunu tarixi hadisə hesab edirik, bu, heç şübhəsiz, bizim həmrəyliyimizi, qarşılıqlı əlaqələrimizi, əməkdaşlığını möhkəmləndirəcək. Əminəm ki, sabahki sammit Şura üzvü olan bütün ölkələr arasında münasibətlərin daha da inkişafına və həmrəyliyə xidmet edəcək. Azərbaycana xoş gəlmisiniz.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev:

Hörmətli İlham Heydər oğlu, Sizə bir daha çox təşəkkür edirəm. Təyyarədən Azərbaycana yenice düşmüşəm və çox səmimi münasibət hiss edirəm. Bu, həqiqətən tarixi səfərdir. Bizim bu Şuraya daxil olmaq barədə qərar qəbul etməyimizin 3 il tezliklə tamam olacaq. Keçən il həmkarlarının çoxu deyirdi: Gəlin, bu sənədi Çolpon-Atada imzalayaq, orada bayraq qaldıraq. Dədim ki, mənim öz fikrim var. Naxçıvan Sazişinin 10 illiyi tamam olacaq. Bu, tarixi hadisədir. Sizə çox təşəkkür edirəm ki, Siz də mənəni dəsteklədiniz. Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin qədim, möhkəm kökləri var. Bu əlaqələr uzun tarixe malikdir. Zənimcə, bütün bunları dirçəltməyin vaxtı çatıb. Biz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr edirik. Özbəkistanda onu xatırlayır və ehtiramla yad edirlər, cünki o, həqiqətən böyük şəxsiyyət olub. Onunla yanaşı işləmiş adamlarla çox söhbət etmişəm. O, özbək xalqına həmişə hö-



mətlə yanaşıb. Şərəf Rəşidov İle çox görüşüb, çox çətin məsələləri həll ediblər. Onların bu gün sağ olan məsləkdaşları indiye qədər fəxrə deyirlər ki, Heydər Əliyev bütün hallarda Özbəkistan haqqında hörmətlə danışır, her yerde onu dəstəkləyirdi. Buzdə “özbək işi” qaldırılan çətin illerde Heydər Əliyevin özbək xalqı haqqında şəxsi fikri vardı. Bu gün biz fəxr edirik ki, Heydər Əliyevin oğlu bu böyük işi davam etdirir.

Bu gün Azərbaycan firavanlaşır. Bilirsiz ki, biz yaxın qonşularıq və Sizin uğurlarınıza sevinirik. Həmişə fəxr edirik ki, bizə qardaş olan Azərbaycanın beynəlxalq nüfuzu artır, iqtisadiyyatda uğurlar var. Biz bu uğurları görəndə hesab edirik ki, bu, Sizin uzaqgörən siyasetinizin nəticəsidir. Bu uğurlar Sizin Azərbaycanın sabahını görməyinizin nəticəsidir. Biz buna həmişə sevinirik. Əlbəttə, Siz çox düzgün dedin ki, biz artıq təze səhifənə başlamalıyıq. Mən bu səfərə tək gəlməmişəm, cünki biz Azərbaycan üçün darixmişiq. Bilirsizim, hamı səbirsizliklə gözləyir, görək, nə vaxt imzalanma başlanacaq. Yolda gələndə təyyarədə nazir mənə dedi ki, biz dəyəri 390 milyondan çox olan kontraktlar hazırlanmışdır.

Nümayəndə heyətinin üzvü: Artıq 432 milyondur.

Prezident Şavkat Mirziyoyev: Siz düzgün dedin ki, bizim perspektivi istiqamətlərimiz çoxdur. Energetika, neft-qaz sahələri haqqında dediklərinizlə razıyam. Biz Sizinle söhbət etmişik. İndi biz SOCAR üçün ərazi ayırmışq. Mən bizimkiliə demişəm, elə yerlər, elə ərazilər ayırsınlar ki, biz bu ciddi şirkətlə uzun müddət əməkdaşlıq edə bilək. İkincisi, bu gün mənə məruzə etdilər ki, onlar çox ciddi danışqlar aparıblar, hər şey barədə razılışlılar və həqiqətən, neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlığın real perspektivləri var. Bu, normal kursdur, bu sahədə irəliləyiş var və biz bunu yalnız dəstekləyəcəyik.

Daha bir mühüm istiqamət, - Sizin artıq qeyd etdiyiniz kimi, - nəqliyyat-kommunikasiya sahəsində münasibətlərdir. Bakı-Tbilisi-



si-Qars dəmir yolu bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim şirkətlərin çoxu artıq bu yolu tanıyr ve Özbəkistan əmtəə dövriyyəsinə artırmağı qarşısına hədəf qoyub. Mən çox istərdim ki, Siz tapşırıq verəsiniz, - bütün nazirlər burada əyləşiblər, - Türkmenəbaşı-Əlet bərə xəttine limanda preferensiyalar verilsin. Ona görə ki, bizdə əmtəə dövriyyəsi artır, iqtisadiyyat yavaş-yavaşdır, istərdik ki, bütünlükə bu istiqamətə üstünlük verilsin.

Mədəni-humanitar əlaqələr məsələsinə gəlincə, bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb. Biz daha çox görüşlər, konfranslar keçirməli, hər şey barədə danışmalıyıq. Bizim ortaq cəhətlərimiz çoxdur, bizi Əlişir Nəvai və Nizami Gəncəvi birləşdirir. Sizə təşəkkür edirəm ki, Mədeniyət nazirinizi bizim tədbirləre göndərirsınız. Bu il o, iki dəfə bizdə olub. Yeri gəlməkən, bizdə beynəlxalq Baxşı sənəti festivalı keçirilər. Bu festivalda Azərbaycan nümayəndəleri müəafata layiq yerlə tutublar. Demək istəyirəm ki, biz bir-birimizi eşidə, görüşəndə əməkdaşlıq istiqamətlərini özümüz tapırıq.

Biz bu səfəri çoxdan gözləyirdik. Biz buraya çox böyük isteklə və qardaş Azərbaycan xalqına

qında dediyiniz xoş sözlərə görə çox sağlam. Siz tamamilə haqlısınız. O, özbək xalqına böyük hörmət və məhəbbət bəsləyirdi. Mən hələ yeniyetmə idim, onun Şərəf Rəşidov İle səfər etdi. Onlar qardaşcasına dəstəklər və yadımdadır, qondarma yenidənqurma illərində müəyyən dairələrin töretdiyi ədalətsizlik ona çox mənfi təsir göstərmişdi. Söhbət “özbək işi” adlandırılaraq məsələ barədə idi. Bunu edən “məşhur” adamlar Qdlyan və İvanov idilər. Onlar təkcə Özbəkistana deyil, he-sab edirəm ki, bizim hamımaçca çox böyük ziyan vurdular. Ona görə ki, bu, Sovet İttifaqının türk dillilərə respublikalarına qarşı məqsədönlü şəkildə təşkil edilmiş hücum idi. Bu hücum Azərbaycandan da yan keçmədi, burada da təxminən eyni

eməlləri həyata keçirməyə çalışırdılar, lakin bunun üçün sadəcə vaxtları çatmadı.

Münasibətlərimizin gələcəyi barədə isə Siz bizim əməkdaşlığı edəcəyimiz məsələləri çox geniş və ətraflı səciyyələndirdiniz. Əminəm ki, bu gün biz yeni istiqamətlər müəyyənəşdirəcəyik və hər bir istiqamət üzrə bu gün və sabah müvafiq qurumlar görüşəcəklər, müzakirələr aparacaqlar və bizi yaxşı nəticələre doğru yönəldəcəklər. Dəvətə görə sağlam olun. Yenidən məmənuniyyətlə qardaş Özbəkistana səfər edəcəm.

Prezident Şavkat Mirziyoyev: Başkası, Siz Özbəkistanın həmişə - əvvəller də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəsteklədiyini bilirsiz və Siz buna əmin olmalıdır. Bu, bizim səmimi arzumuzdur. Cünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır. Birleşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstekləməyik və gələcəkdə də mütələq dəstekləyəcəyik. Cünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir.

Prezident İlham Əliyev: Sağ olun.

İlham Əliyev: “Bizim üçün Qırğızistan qardaş ölkədir, yaxşı dost, tərəfdaşdır”

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızistan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub

Oktabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub. AZERTAC xəber verir ki, Qırğızistan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev:

-Hörmətli Sooronbay Şaripoviç. Sizi Azərbaycan torpağında salamlamağa şadam. Biz Sizinle artıq bir neçə gün əvvəl MDB Sammiti çərçivəsində görüşmüştük. Bu gün biz Sizi Azərbaycanda qəbul edirik. Çok şadam ki, Siz bize sefer etmisiniz.

Biz sabah sammit keçirəcəyik, amma bu gün görüşüb bizim ikitərəfli münasibətlərimizin perspektivlərini müzakirə etmek üçün yaxşı imkan var. Biz Sizinle bu məsələləri artıq keçən il Qırğızistandan Türk Şurasına üzv olan dövlətlərin başçılarının Samitini qəbul edərkən müzakirə etmişik. Həmin vaxt biz Sizinle ikitərəfli məsələlərin geniş spektrini müzakirə etdik. Xatırlayıram ki, səhbet çox məhsuldar idi. Bu gün biz dialoqumuzu davam etdiririk. Əminəm ki, bugünkü görüş çərçivəsində biz gələcək qarşılıqlı fealiyyətin həm siyasi, həm iqtisadi, həm humanitar, həm də digər sahələrdə vacib mə-



sələlərini müzakirə edəcəyik.

Bizim üçün Qırğızistan qardaş ölkədir, yaxşı dost, tərəfdaşdır. Əminəm ki, əlaqələrimiz gələcəkdə yalnız möhkəmlənəcək. Həmçinin fürsətdən istifadə edərək, Size Türk Şurasına səmərəli sadriyyə görə təşəkkürümüz bildirmek istədim. Azərbaycan estafeti Qırğızistandan qəbul edir. Görülən bele

yaxşı işlər üzərində biz gələn il ərzində ölkələrimiz arasında həmreyliyi, qarşılıqlı dəstəyi möhkəmləndirməyə, həmçinin əməkdaşlığımız real məzmunla zənginləşdirməyə səy göstərəcəyik. Əminəm ki, səfəriniz çox məhsuldar, uğurlu olacaq, bir qədər Azərbaycanla tanış olacaqsınız. Bir daha xoş gəlmisiniz. Sizə ən yaxşı arzu-

larımi bildirirəm.

Qırğızistan Prezidenti Sooronbay Jeenbekov:

-Səmimi sözlərə görə çox sağ olun, hörmətli İlham Heydər oğlu, görüşümüze çox şadam. Biz böyük məmənliyətə Sizinle Bakı şəhərində Türk Şurasının VII Sammiti çərçivəsində görüşürük. Bu,

yubiley tarixi hadisədir. Biz əminik ki, sammit çox yüksək səviyyədə keçəcək.

Mən Sizin siyasi iradəniz sayəsində bu yaxılarda Hökumətlərarası Komissiyanın iclasının uğurla baş tutduğunu xüsusilə qeyd etmək istəyirəm. Siz terəfdən orada Baş Nazirin birinci müavini iştirak edib. Men de Baş Nazirin birinci müavini Yaqub Abdulla oğlunu qəbul etdim. Çox maraqlı, təcrübəli, etibarlı insanırdı. Biz onunla bir çox məsələləri uzun müddət müzakirə etdik. Əminəm ki, bu iclas bizim ikitərəfli münasibətlərimizə, xüsusilə ticari-iqtisadi sahəde münasibətlərimizə yeni impuls verəcək.

Bu yaxılarda Sizin qızınız Leyla Əliyeva bizdə olub. O, bizim xalqda çox yaxşı təəssürat doğurub. O, Olimpiya Komitəsi rəhbərlərinin forumunda iştirak edib. O, məne şeirlər toplusu kitabını hədiyyə edib və İssik-Kul haqqında şeir yazıb. O, səmimi və istedadlı qızdır. Allah cansağlığı versin.

Sizin bildiyiniz kimi, biz də ikitərəfli münasibətlərimizin inkişafına çox böyük əhəmiyyət veririk. Sizin dediyiniz kimi, biz qardaş, dost ölkələrik. Biz həmişə münasibətlərimizi dəyərləndirir və qiymətləndiririk. Həmişə münasibətlərimizin inamlı, fəal və qarşılıqlı maraqlar əsasında inkişaf etməsinə çalışırıq. Bir daha səmimi qəbulu və hava limanında dostlarımıza göstərdikləri qonaqpərvərliyə görə sağ olun. Biz orada dost azərbaycanlıları səmimiyyətini hiss etdik. Çox sağ olun.

Görüşdə bu yaxılarda Bişkek-də hökumətlərarası komissiyanın iclasının keçirildiyi qeyd edildi. Səhbet zamanı iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serjan Abdikarimovun etimadnaməsini qəbul edib.

AZERTAC xəber verir ki, səfir Serjan Abdikarimov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə səhbet etdi. Prezident İlham Əliyev:

-Hörmətli cənab səfir, hörmətli qonaqlar. Sizi Azərbaycanda salamlamağa şadam. Sizə ölkəmizdə uğurlu iş arzulayıram. Əminəm ki, münasibətlərimizin daha da irəliləməsi və inkişafı üçün maksimum səy göstərəcəksiniz. Bildiyiniz kimi, ölkələrimiz arasında münasibətlər çox müsbət inkişaf edir.

Azərbaycan ilə Qazaxıstan arasında müasir münasibətlərin əsası ölkələrimizin böyük liderləri Heydər Əliyev və Nurlutan Nazarbayev tərəfindən qoyulub. Hələ sovet dönməndə onların şəxsi dostluğunu və müstəqillik illerində bir-birini qarşılıqlı dəstəkləməsi bizim münasibətlərin təməli olub və bu münasibətlər strateji səviyyəyə çatıb. Son 16 ildə Nurlutan Abişeviçlə biz münasibətlərimizi daha da irəlilətmışik, dövlət başçıları səviyyəsində bir neçə səfər olub. Yادimdادر، 2004-cü ildə yeni seçilmiş Prezident kimi mənim ilk rəsmi səfərlərimdən biri, dəha dəqiq desəm, sayca üçüncü rəsmi səfərim Qazaxıstanda oldu. Bu, bizim münasibətlərin xarakterini vurgulayırdı. Oktyabr ayı yüksək səviyyədə görüşlər baxımdan çox məhsuldar olub. Bu ay ərzində mən Prezident Tokayevlə iki dəfə - "Valday" forumunda və MDB sammitində görüşmüşəm. Bu baxımdan bizim ilk əlaqələrimiz də çox ümidi vericidir. Prezident Tokayevlə bir-biri miziçdan tanışırıq və həm Azərbaycanda, həm də Qazaxıstanda müxtəlif beynə-

İlham Əliyev: “Bizim münasibətlərimiz zamanın sınağından çıxıb”

Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib



xalq tədbirlərdə görüşmüşük. Bu gün biz çox şadıq ki, Nurlutan Abişeviç Nazarbayev bize səfərə gələcək, Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında bu mühüm təşkilatın rəhbəri kimi iştirak edəcək.

Bizim münasibətlərimiz zamanın sınağından çıxıb, həyatın demək olar ki, bütün sahələrini - iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələri əhatə edir. Buna görə də əminəm ki, münasibətlərimizin inkişaf perspektivləri çox müsbət olacaq. Biz bundan sonra da beynəlxalq arenada bir-bi-

rimizi dəstəkləyəcək, ikitərəfli formatda müstərək layihələri həyata keçirəcəyik. Əlbəttə ki, Azərbaycanda işiniz çox olacaq. Münasibətlərimizin gündəliyi yeterince zəngindir. Buna görə də sizə uğurlar arzu edirəm. Əminəm ki, Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Bir daha xoş gəlmisiniz.

Səfir Serjan Abdikarimov:

-Hörmətli cənab Prezident.

İlk növbədə, bizim Elbasının və Prezi-

dent Tokayevin Sizə səmimi salamlarıni çatdırmaq istərdim. Ortaq türk məşəli, orta dini, dili, mədəni və mənəvi əlaqələri olan qardaş dövlətlərimiz və xalqlarımız arasında hərtərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün bütün bilik və səylərimi sərf edəcəyəm. Öz tərifimdən demək istərdim ki, mən Bakının sonuncu dəfə 2010-cu ilde bizim ATƏT-də sədərliyimiz dövründə olmuşam və Siz o vaxt bizim nümayəndə heyətini qəbul etdiniz. O vaxtdan bəri Bakının və bütövlükde Azərbaycanın böyük uğurları məni heyran edir. Bütün bu əslahlətlər əsası ümummilli lider Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş və Sizin müdrik rəhbərliyinizlə uğurla davam edən inkişaf və modernləşmə strategiyası ilə ayrılmaz surətdə bağlıdır.

Görüşdə hökumətlərarası komissiyanın fəaliyyəti və bu günlərdə komissiyanın Bakıda keçirilən son iclası qeyd olundu, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edildi. Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nurlutan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasim-Jomart Tokayevin salamlarına görə minnədarlığı bildirdi, onun da salamlarını Nurlutan Nazarbayev və Kasim-Jomart Tokayevə çatdırmağı xahiş etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva: Böyük alim Vasim Məmmədəliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfati ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım edib.

AZERTAC xəber verir ki, paylaşimdada deyilir: "Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların mütəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməcilerindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünəsini dəyi-

şib. Çox yüksək intellektə ve nadir mənəvi keyfiyyətlərə malik insan - Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənəlerinin davamçısı idi. Akademik Vasim Məmmədəliyevin vəfati bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!".

Konstantin Zatulinin Xankəndidə keçirilən "forumda" iştirakı onun Azərbaycan əleyhinə yönəlmış növbəti təxribatıdır

Rusiya Dövlət Dumasının MDB, Avrasiya integrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirilən "forumda" qanunsuz iştirakı onun Azərbaycan əleyhinə yönəlmış növbəti təxribatıdır.

AZERTAC xəber verir ki, bu fakti Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Rusiya Dövlət Dumasının üzvü K.Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən "forum"da



qanunsuz iştirakına dair metbuatin sualına cavabında bildirib.

Leyla Abdullayeva deyib: "Məlum olduğu kimi, K.Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə sefərlər etdiyi üçün müvafiq "qara siyahıya" daxil edilib. K.Zatulinin "forumda" qanunsuz iştirakı ve onun Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsəssiz fikirləri rəsmi Rusyanın mövqeyi ilə tama-

mile uzlaşdırır.

Azərbaycan və Rusiya arasındakı strateji xarakterli tərəfdəşlik münasibətləri hər iki ölkə prezidentlərinin six temasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu yaxınlarda "Valday" Beynəlxalq Diskussiya Klubunda iştirakı və bu çərçivədə keçirilmiş ikitirəfli görüş bunun bariz nümunəsidir.

İki ölkə arasında uğurla inkişaf edən əməkdaşlıq fonunda K.Zatulin kimi şəxslerin fəaliyyəti Azərbaycan və Rusiya münasibətlərinə xələl getirmək məqsədi güdür. Lakin bu kimi təxribat xarakterli səylərə baxmayaraq, Azərbaycan və Rusiya münasibətləri bundan sonra da uğurla inkişaf edəcək".

Hüseyin Cavidin "İblis" əsərinin Monteneqro dilinə tərcüməsi başa çatdırılıb

Məşhur Azərbaycan dramaturqu Hüseyin Cavidin "İblis" əsərinin Monteneqro dilinə tərcüməsi başa çatdırılıb. AZERTAC xəber verir ki, tərcümənin təqdimat mərasimi yaxın vaxtlarda Podgoritsada keçiriləcək. Serbiyanın populyar "Danas" nəşrində bu baredə məlumat dərc edilib. Materialda yazıcının qısa tərcüməyi-hali verilir. Qeyd edilir ki, Hüseyin Cavidin heyat və yaradıcılığı mürrekəb tarixi dövrə - Stalin totalitarizmi illərinə təsadüf edir. Yazıçılara məlumat kimi bildirilir ki, Cavid Sibire sürgün edilib və 1941-ci ilde orada vəfat edib. Xatırladaq ki, 2013-cü ilde Azərbaycan hökumətinin feal dəstəyi ilə Podgoritsadakı Kral parkında Hüseyin Cavidin büstü qoyulub. Büstün açılış mərasimində Azərbaycandan gelmiş yüksəkvəzifəli qonaqlar iştirak ediblər.



Vasim Məmmədəli oğlu Məmmədəliyev

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin əreb filologiyası kafedrasının müdürü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil almış, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olmuş və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturunu bitirmişdir.

Əmək fealiyyətine 1968-ci ildən etibaren Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981-1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993-2018-ci illərdə İlahiyyat fakültəsinin dekanı vəzifələrində çalışmış, 1991-ci ildən ömrünün sonuna dek əreb filologiyası kafedrasına rəhbərlik etmişdir.

Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsili ne dəyərli töhfələr vermişdir. Respublikada şərqşünaslıq elminin müasir tələbələr səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır. Alimin əreb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilmesine həsr olunan və qədim mənbələrə istinadla əreb dilçilik elminin əsas inkişaf yollarını dolğun işçiləndirən fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilmişdir. Yeni müləhizələrlə zəngin həmin araşdırma rında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tərixe malik olduğunu xüsusi vurğulamışdır.

Geniş erudiyyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müellifi kimi tanınmışdır. "Qurani-Kərim"in Azərbaycan diline tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşunaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.

Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə əzəldirmiş, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkxitəslə kadrların hazırlanması üçün bilik və bacarığını esirgəmədən böyük qüvvə sərf etmişdir. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərebşünaslığının en qabaqcıl merkezlərindən birinə əvvəlindən mühüm eməyi olan alimin bu coxsayılı yetirmələri Azərbaycanda və onun hündüdülərindən kənarla ölkəmizi daim uğurla temsil etmişlər.

Vasim Məmmədəliyevin elmi axtarışlarının neticələri 30-dan artıq kürbdə və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapmışdır. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Alimin dönyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən reğiblər qarşılıqlılaşmışdır. Əreb dilçiliyi və ilahiyyatla bağlı coxsayılı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilmişdir.

Akademik Vasim Məmmədəliyevin uzunmüddəli səməralı fəaliyyəti lazıminca qiymətləndirilmişdir. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət" və "Şəref" ordenlərinə layiq görülmüşdür. Görkəmli alim və pedaqoq, əsl ziyanlı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tənqidişən qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!

İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Eldar Əzizov
Fərəh Əliyeva
Ceyhun Bayramov
Akif Əlizadə
İsa Həbibbəyli
Nizami Cəfərov
Gövhər Baxşəliyeva
Teymur Kərimli
Elçin Babayev.

“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib

Oktiyabrin 14-də “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib.

AZERTAC xəber verir ki, konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, yerli və xarici media nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov konfransı açaraq son vaxtlar sosial medianın imkanlarının artması ilə media azadlıqlarının da artdığını söyləyib. Əlavə edib ki, bununla yanaşı, menfi hallar da nəzərdən yayınnamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinleşməsindən asılıdır. İnanırıq ki, bu konfrans bu məsələdə platforma kimi özünü təsdiqleyəcək.

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim çıxış edərək



Azərbaycan torpaqlarının 20 faizi ni işgal edib, 1 milyondan çox azərbaycanlı yurd-yuvasından didərgin salıb. Biz o insanlar üçün haqq, ədalət axtarırıq. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə iki standartlar neticəsində həyata keçmir. BMT Tehlükəsizlik Şurasının 4 qətnamesində torpaqların qeyd-sərtisiz azad edilməsi, insanların torpaqlarına qaytarılması tələb edilir. Ancaq 20 ildən çoxdur qətnamələr yerinə yetirilmir. Təəssüf ki, müasir dövünün ədələtsizlikləri fonunda bu işgal davam edir.

Prezidentin köməkçisi bu konfransın Azərbaycan həqiqətlərini çatdırmaq üçün yeni imkan yaradığını vurğulayıb. O deyib ki, Azərbaycan bu gün bölgənin və dövünün ən inkişaf etmiş ölkələrindən biridir. Medianın imkanlarından istifadə edərək həm Türkiyənin, həm Azərbaycanın problemlərini dövüyaya çatdırmağa çalışırıq. Dışporumuzu və mediamızı birləş-



Azərbaycan ilə Türkiye arasında dostluq və qardaşlıq münasibətlərindən danışır. O, Azərbaycan və Türkiye mediasının ortaq tərefərinin olduğunu vurğulayıb. Sədr Türkiyənin media ilə bağlı çoxlu sayda təşkilatının olduğunu qeyd edib. Əlavə edib ki, bu sahədə tənzimləməyə, yeni bir nəfəsə ehd



tiyac var. Xarici İşlər naziri Mövlud Çavuşoğluunun dəstəyi ilə Qlobal Jurnalistlər Şurası yaradılıb. Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bizim təşkilatımızın sırasında yer alır. Türk düşməni olmayan jurnalistlər üzvlərimizdir.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün türk dövüşünün görünü Bakıda olduğunu söyləyib. Bildirib ki, Bakıda Türk Şurasının Zirvə Görüşü keçirilir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və Türk Şurası ilə bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq.



dirmeli və həqsizliqlara qarşı birgə mübarizə aparmalıq. Azərbaycan Türkiyənin “Sühl çeşməsi” əməliyyatına dəstək verir. Haqq işində Azərbaycan Türkiyənin yanındadır, Türkiyəni dəstekləyir.

“Habertürk” televiziyanının əməkdaşı Bülent Aydemir bu gün Türkiyənin şanlı mübarizəsinə qarşı təbliğat aparıldığı söyləyib. O deyib ki, Türkiyənin Suriyada apardığı əməliyyat təhlükəsizliklə bağlıdır, qəti olaraq hansısa ölkənin ərazisini işgal etmək məqsədi ni daşıır. Türkiyə ordusunun bütün ərazini terrorçulardan təmizləməyə gücü və qüdrəti var. Türkiyənin haqq işin bütün dünyaya çatdırılmasında medianın köməyi də önemlidir”. Konfrans digər çıxışları davam edib.



və dinlərin nümayəndələrinin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların yanında olmasına hədəfləyən ideologiyadır. Təəssüf ki, bu gün dünyada haqq, ədalət qarşı olan dövlətlər də var. Onların qurduğu rejimlər sülhü təhdid edir, xalqları öz yurd-yuvasından didərgin salır. Bu gün Yازın Şərqi, Avropada yaşıanan qaćın-köökün fəlakətini 20 il əvvəl biz yaşışmışq. Ermənistan



Oktabrın 14-də Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdürü, akademik Vasim Məmmədəliyevlə vəfat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, vəfat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, əlm və mədəniyyət xadimləri, ziyanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalındaki tabutu öününe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulmuşdu. Cənaza-nın etrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü. Akademik Vasim Məmmədəliyevin həmkarları, dostları, tanışları, tanınmış əlm və mədəniyyət xadimləri Bakı Dövlət Universitetinin binasına gələrək görkəmli alime və gözlənilən insana son borclarını verirdilər.

Vəfat mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev görkəmli alim, akademik Vasim Məmmədəliyevin mənalı və şərəflə ömür yolundan, zəngin əlm və pedaqoji fəaliyyətdən, qazandığı nailiyyətlərdən danışır. Qeyd olunub ki, akademik V. Məmmədəliyevin həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. Universitetdə müxtəlif vəzifələrde çalışmış alim bütün fəaliyyətini, bacarığını elmə, təhsilə həsr edib.

Akademik Vasim Məmmədəliyevin şərqşünaslıq elminə əvəzsiz töhfələr verdiyini deyən rektor onun əziz xatirəsinin ürkənlərə daim yaşayacağını vurğulayıb. BDU-nun şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov akademik Vasim Məmmədəliyevin əlmə yaradıcılığından, ölməz əsərlərinin əhəmiyyətindən bəhs edib.

Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. O, 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-1967-ci illərdə Azərbaycan Diller Universitetinin Sami dilləri üzrə əyani aspiranturasına qəbul olub, Tbilisi ezmə edilərək aspiranturəni dünya şöhrəti şərqşünas alim, akademik G.V. Seretelinin rəhbərliyi altında bitirib. O, 1968-ci ildə "Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində

Akademik Vasim Məmmədəliyev son mənzilə yola salınıb

fəlin zaman formalarının müqayisəli-tipoloji təhlili" mövzusunda namizədlilik, 1974-cü ildə isə "Müasir ərəb ədəbi dilinin fəlin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu sahədə SSRİ miqyasında ən gənc elmlər doktoru olub.

1978-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

Akademik Vasim Məmmədəliyev bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr edib. O, Azərbaycanda İslam dinin əlmə əsaslarla öyrənilməsinin təbliğ məsələsinin təşəbbüskarlarından id. Alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşunaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunub.

Şərqşünas alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsre, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçiliyin inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. V. Məmmədəliyev "Ərəb dilçiliyi" adlı fundamental əsərində ilk dəfə "ərəb dilçiliyinin Azərbaycan məktəbi" ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut edib. Ümumiyyətə, akademikin "Ərəb dilçiliyi" monoqrafiyası nəinki bu sahənin ən ümədə



"Şərəf" ordenlərinə layiq görülüb.

Böyük alim V. Məmmədəliyev 1991-ci ildə akademik Ziya Bünyadovla birgə müsəlmanların müddəs kitabı "Qurani-Kərim"i Azərbaycan dilinə tərcümə edib. Onun yüksəkxitəslə kadrlar hazırlanmasında mühüm xidmətləri olub. Alimin rəhbərliyi altında 40 fəlsəfe doktoru, 5 elmlər doktoru hazırlanıb.

Akademik Nizami Cəfərov görkəmli alim V. Məmmədəliyevin şəxsiyyətinin, insanlığının böyükliyündən danışır. Alim deyib: "Akademik Vasim Məmmədəliyev Azərbaycan elminə dünya şöhrəti getirmiş bir şəxsiyyətdir. O, ərəbşünasdır, ilahiyyatçıdır, amma bununla yanaşı, humanitar elmimizi bütövlükde təmsil edən bir alim olub".

Akademik Vasim Məmmədəliyevin xüsusi istedad sahibi olduğunu qeyd edən N. Cəfərov onun elmə mühüm yeniliklər getirdiyini diqqətə çatdırıb. Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölmesinin akademik-katibi, akademik Teymur Kərimli görkəmli alim Vasim Məmmədəliyevin şərqşünaslıq elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirib ki, V. Məmmədəliyev bir alim kimi hər zaman Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirlərde, Humanitar Elmlər Bölmesinin iclaslarında fəal iştirak edib. O, böyük alim olmaqla bərabər, böyük ustad və şəxsiyyət idi. Azərbaycan şərqşünaslığının en mü-



parlaq simalarından olan Vasim Məmmədəliyev humanitar elmlərin, klassik ədəbiyyatın mahir bili-cisi idi.

"İllər, yüz illər keçəcək akademik Vasim Məmmədəliyevin elmi

hüm məsələləri tədqiq olunub və o, bu sahələrdə də qiyməti əsərlərin müəllifidir.

Akademik V. Məmmədəliyev "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsre qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi" əsərləri ilə ərəb dilçiliyinin ən ümədə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb.

Gövhər Baxşəliyeva diqqətə çatdırıb ki, akademik ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsre, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. Vasim Məmmədəliyev "Ərəb dilçiliyi" adlı fundamental əsərində ilk dəfə olaraq "ərəb dilçiliyinin Azərbaycan məktəbi" ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut edib. Ümumiyyətə, akademikin "Ərəb dilçiliyi" monoqrafiyası nəinki bu sahənin ən ümədə



irsiz zaman-zaman öyrəniləcək, Azərbaycan elmini hər zaman zənginləşdirəcək", - deyə Teymur Kərimli bildirib. Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputati, akademik Gövhər Baxşəliyeva akademik V. Məmmədəliyevin şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edib. O bildirib ki, Vasim Məmmədəliyev kökleri orta əsirin dərinliklərinə gedib çıxan Azərbaycan şərqşünaslığının en layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısidir. Onun əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, əsərlərində Şərq filologiyası və poeziyası, İslam tarixi, kəlam, fəlsəfə, tefsir, quransünnətlər, leksikoqrafiyanın en mü-

məsələlərinin mükəmməl tədqiqi, həmçinin əmumi dilçilik elminin inkişafına təkan verən mühüm hadisə kimi dəyərləndirilmelidir. Ərəb qrammatika elminin təşəkkülü və onun məktəblərinin öyrənilməsinə həsr olunmuş bu fundamental əsər görkəmli alimin dünəya şərqşünaslığına layiqli töhfədir.

Şərəflə ömür yaşamış Vasim Məmmədəliyevin əziz xatirəsi onu tənqidişən qəlbində daim yaşayacaq. Mərhum akademikin ailə üzvləri adından qardaşı Vəmiq Məmmədəliyev çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirib. Sonra görkəmli alimin cənəzəsi son mənzilə yola salındı. Mərhum II Fəxri xiyabanda torpağı tapşırıldı. Allah rahmet eləsin!

Yeni Azərbaycan Partiyasının icra Katibliyində "Qarabağ Azərbaycandır!" mövzusunda konfrans keçirilib



lində bütün dünyaya xəyanət etmiş olur. Prezident İlham Əliyev bunu bir daha isbat etdi".

YAP Sədrinin müavini söyləyib ki, dövlətimizin başçısı "Qarabağ Azərbaycandır" və nida işarəsi" bəyanatı səsləndirmək-lə Dağılıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni bir yanaşmanı ortaya qoydu: "Qarabağ Azərbaycandır!" kəlməsinin əsas mənə yükü ondan ibaretdir ki, Qarabağ Azərbaycan üçün olum ya ölüm məsələsini ifadə edir.

Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu".



zimi ünvanlara lazımı səviyyədə çatıb. Onu ilk növbədə və əsas etibarilə Ermənistanda eşidiblər və yəqin ki, gərəklə nəticə çıxarıblar".

YAP Sədrinin müavini bildirib ki, "Qarabağ Azərbaycandır!" çağırışı milli ruhu və iradəni inanılmaz dərəcədə yüksəldə bildi. Onun birləşdirici xarakterinin və gücünün davamlı olacağı, ümummilli mahiyyət kəsb edəcəyi şəksizdir. Gözlərimizin önünde yəni bir hərəkat yaranır, bu "Qarabağ Azərbaycandır!" hərəkatıdır. Hər bir azərbaycanlının, hər bir vətənpərvərin yeri bu hərəkatdadır. İnanıram ki, bu hərəkat ezmətli bir hərakata çevirilərək bütün Azərbaycan xalqını ehətə edəcək". Əli Əhmədov təessüfə qeyd edib ki, müxalifətin azsaylı bir hissəsi təxminən Ermənistən mövqeyini müdafiə edən bir yanaşma ortaya qoyur. Bu, onların milli sıfətlərini tamamilə itirmələrindən xəber verir. Bununla belə, Azərbaycan xalqının gücü və iradəsi nəticəsində torpaqlarımız işğaldan azad olunana qədər "Qarabağ Azərbaycandır!" hərəkatı cəmiyyətimizin milli ideyası olaraq qalacaq.

Konfransda çıkış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputati Bəxtiyar Sadıqov, "Azərbaycan Respublikası Dağılıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Tural Gəncəliyev, YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elñur Mirzəyev çıkış ediblər. Çıxlarda Prezident İlham Əliyev həyata keçirdiyi qətiyyətli siyaseti nəticəsində Azərbaycanın diplomatik cəbhədə işgalçı Ermənistənən dalana dirəndiyi vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısının siyaseti torpaqlarımızın işğaldan azad olunacağı günü daha da yaxınlaşdırır.



bunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistənən iç üzünü bir daha ifşa etdi. Bununla da, bu məsələlər gündəmən əsas mövzusuna çevrilib.

Əli Əhmədov deyib ki, Aşqabaddakı çıxışı ilə Prezident İlham Əliyev Ermənistən hökuməti və dövlətinin apardığı təhlükəli siyaseti ifşa etdi: "Bütün dünyada birmənali şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda Ermənistən hökumətinin belə bir siyaset apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə ki, faşist siyaseti nəticəsində dünyada 10 milyonlara insan həlak olub. Ermənistən faşizmə əsalanan siyaset aparmaqla əs-

Əli Əhmədov: "Əsas gözləntimiz türk dövlətlərinin birliyinin daha da gücləndirilməsindən ibarətdir"

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək növbəti zirvə görüşündən əsas gözləntimiz türk dövlətlərinin birliyinin daha da gücləndirilməsindən ibarətdir. Bu ideyanın möhkəmlənməsində Azərbaycan öz üzərində böyük missiya götürüb. Bu toplantıının Bakıda keçirilməsi də bundan xəbər verir". Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. Əli Əhmədovun sözlerinə görə, çalışmaq lazımdır ki, türkdilli ölkələr arasında iqtisadi və siyasi əlaqələr daha da genişlənsin. Bunun üçün kifayət qədər istek və qarşılıqlı maraq var. İqtisadi və siyasi əməkdaşlıq, siyasi dialoq nəticəsində türk birliyi ideyasının daha da güclənəcəyinə ümidi edirik.

"Hesab edirəm ki, türk milli dövlətlərinin əməkdaşlığı və bu əməkdaşlığın kifayət qədər möhkəm olması onların hər birinin milli maraqlarının həyata keçirilməsinə ciddi dəstək deməkdir. Hesab edirəm ki, bütün bunların hamisi Bakıda keçirilən zirvə toplantısında müzakirə olunacaq"-deyə, Baş nazirin müavini vurğulayıb.



Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Oktabrın 12-də Yeni Azərbaycan Partiyasının icra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.



Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirəde qeyd edib ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi işləri görməlidir. Müşavirədə seçkilərə hazırlıqla bağlı görülmüş işlər və qarşında duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılmışdır. Müşavirədə daha sonra qarşidan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə tövsiyə və tapşırıqlar verilmişdir.

Ulu Önder Heydər Əliyevin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmış müstəqillik məfkurəsinə yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərinin yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formallaşmasına başlamaq səyləri ilə həyata keçirilən "sabitlikdən inkişafə doğru" ideyasıdır.

Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən Ulu Öndərin bu müdrik sözləri yada düşür: "Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır". Hər bir Azərbaycan vətəndaşının bu ideyaya inamı sonsuzdur.

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərinin bir-birindən tecrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Prezidentin bu barədə irəli sürdüyü fikirlər təkə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenice qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edile bilər. "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar casarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini təmamlamalıdır və paralel şəkildə həyata keçirilmelidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizi iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından səhərət gələcək inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun alılıyinin qorunmasına, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.

Dərin və universal böhrandan çıxaraq cəmi 20 il ərzində kosmik dövlətlər sırasına giren, dünyanın en mötəbər beynəlxalq forumlarına ev sahibliyi edən, qlobal kataklizmlərlə çalxalanın regionda multikulturalizmin qalasına çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündəngünə inkişaf edən müstəqil Azərbaycan bu gün hamimizin qurur menbəyidir. Sadəcə son illerde baş verenlər bu gürkү Azərbaycan reallığının en bariz nümunəsidir. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində "Əsrin müqaviləsi"nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada hüfzünün yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyət daşıyır. Habelə, 2017-ci ilin 30 oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycanın Avrasiyanın geosiyasi nəqliyyat mərkəzinə çevrilməsi yolda atılmış en müxtəlif addimdır. Milyondan artıq sənətinin, 17 milyon tondan artıq yüksələnməsi, nəzərdə tutulan bu xətt həm də təcavüzkar Ermənistanın strateji blokadasını möhkəmləndirən müxtəlif iqtisadi-siyasi qələbədir.

Prezident İlham Əliyev tərəfindən bu ilin əvvəlində açıqlanan sosial islahatlar paketində minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb ki, bu da özel sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli

Uğurlu və ardıcıl inkişaf ilları

bilməz. O səbəbdən zərurət var ki, sahib olduğumuz tolerantlıq təcrübəmizi və multikulturalizm dəyərini bütün xalqlara aşılaya və bu yolla dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına öz töhfəmizi verek. Məhz bu missiyani həyata keçirmək məqsədi ilə ölkə başçısı cənab İlham Əliyev 2016-ci ili multikulturalizm, 2017-ci ili isə İslam həmrəyliyi ilə elan etmiş, bu istiqamətdə ölkə daxilində və xaricdə məqsədönlü işlərin aparılması üçün müvafiq göstərişlərini vermişdir. Eyni zamanda, bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti xüsusi şəxsiyyəti qeyd edilməlidir. Məhz onun rəhbərliyi ilə ardıcıl şəkildə sivilizasiyalararası dialoğun qurulması sahəsində dünyanın tənmiş elm və mədəniyyət xadimlərinin de iştirak etdiyi bərə mötəbər tədbirlərin, konfransların və beynəlxalq forumların Azərbaycanda keçirilməsine nail olunmuşdur. Onların bir neçəsini xatırlatmaq yərində düşərdi. 2007-ci ildə keçirilən "Heydər Əliyev və Azərbaycanda inkişaf: gerçəkliliklər və perspektivlər" mövzusunda beynəlxalq konfransı, 2009-cu ildə keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığı doğru" mövzusunda beynəlxalq konfransı, 2008-ci ildə keçirilən "Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında davamlı inkişaf və sülhün əsasıdır" mövzusunda konfransı, 2009-cu ildə keçirilən "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" mövzusunda konfransı, 2010-cu ildə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakçı, həmin iclasın plenar sessiyasındaki dərin məzmunlu çıxışı və səsləndirdiyi bəyanatlar ölkəmizin rəhbərinin və müstəqil dövlətimizin strateji vəzifələrinin həyata keçirilməsi və beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım kimi qıymətləndirilməye layiq olan müxtəlif siyasi hadisədir. Prezident İlham Əliyevin indiyədək keçirdiyi illər ərzində 71 ölkənin beyim mərkəzlərini təmsil edən minden artıq ekspertin və dövlət başçılarının iştirak etdiyi nüfuzlu "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasındaki nitqi ilk növbədə bir daha Azərbaycan Respublikasını dünyaya təqdim etmək, ölkə reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq sahəsində növbəti uğurlu gedisidir.

Yuxarıda sadalanan fikirlərdən bir daha aydın olur ki, dövrümüzün müxtəlif siyasi partiyalarından olan multikulturalizmin Azərbaycanda tarixən formallaşmış zəngin ənənələri və möhkəm ictimai dayaqları mövcudur. Qarşıda duran vəzifə bu hərəkəflə potensialı Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisinin vəcib elementinə çevirmək, sahib oludugu təcrübəni regional və qlobal məkanda uğurla paylaşmaqdır.

Bu gün Azərbaycan dövlətçiliyinin en müxtəlif problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimiz azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpə olunması, sayılardan bir milyona çatan və uzun müddətdən bəri məşəqətlə köçkünlərə səren soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, en vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərem



**Siyavuş NOVRUZOV
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
YAP icra katibinin müavini**

Prezident İlham Əliyev xalqımızın hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyaset yeritdiyini getdikcə daha yaxşı anlaysı. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrde Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənli şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan el çəkməsi tələb olunmuşdur.

Bu müstəvidən baxıqdır Prezident İlham Əliyevin 2019-cu ilin 30 sentyabr - 4 oktyabr tarixləri arasında Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakçı, həmin iclasın plenar sessiyasındaki dərin məzmunlu çıxışı və səsləndirdiyi bəyanatlar ölkəmizin rəhbərinin və müstəqil dövlətimizin strateji vəzifələrinin həyata keçirilməsi və beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım kimi qıymətləndirilməye layiq olan müxtəlif siyasi hadisədir. Prezident İlham Əliyevin indiyədək keçirdiyi illər ərzində 71 ölkənin beyim mərkəzlərini təmsil edən minden artıq ekspertin və dövlət başçılarının iştirak etdiyi nüfuzlu "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasındaki nitqi ilk növbədə bir daha Azərbaycan Respublikasını dünyaya təqdim etmək, ölkə reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq sahəsində növbəti uğurlu gedisidir.

"Valday" Beynəlxalq Diskussiya Klubunun XVI iclasının Şərqi siyasetinə həsr olunması fürsətdən istifadə edən dövlət başçılarından Azərbaycanda elədə edilən növbəti və qarşılıqlı əməkdaşlıq istiqamətdəki prosesləri diqqət mərkəzinə çəkməkələ ölkəmizə yəni tərəfdəşlər və partnyorlar qazandırmağa yol açır. Cənab Prezidentin nitqində Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi sahəsində növbəti uğurlu gedisidir. Belə ki, ötən dövr ərzində partiyənin sıraları keçimlərə artmış, keyfiyyətcə yüksəlmişdir. Hazırda YAP-in 750 minə yaxın üzvü var ki, onlar da cəmiyyətin en müxtəlif sosial və demografik qruplarını təmsil edirlər. Prezident İlham Əliyev qeyd etdiyi kimi: "Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixinde böyük bir fenomenidir. Bir daha demek istəyirəm ki, çatın şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün demək olar, en ağır dönmədə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur".

Beləliklə, sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların alılıyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyer verən müstəqil Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi, dünyəvi və demokratik dövlət imicinin formallaşmasında, onun möhkəm təməllərinin qoyulmasında görkəmli dövlət xadimləri əvəzsizdir və daim tariximə qızıl hərflərle yazılaçaqdır.

də Dağılıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Ermənistan özü də bu qanunsuz qurumun tanımıdır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işaretil! fikirləri bu mühüm beynəlxalq tədbire öz damgasını vurmuşdur. "Qarabağ Azərbaycandır və nida işaretil!" tezisi Azərbaycan milli məfkurəsinin fundamental müddəasının təşkil etmək yanaşı, cəmiyyətin en vacib birləşdirici elementinə, vətəndaş həmrəyliyinin başlıca şəhərinə çevrilmişdir. Təsədufi deyilki, öz fealiyyətində daim cəmiyyətin səfərbərdiciliyə ideyalarına rəhbər tutan Yeni Azərbaycan Partiyası bu şəhəri icmiyalı bir hərəkat kimi formalasdırımdır.

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan, milli maraqların müdafiəsi və təmin edilməsi istiqamətində uğurla fealiyyət göstərən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 27 il ötür. Cənubi Qafqazın ən böyük partiyası olan YAP ötən müddət ərzində Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynamışdır. Bu möhəsəm proses indi də davam edir. Prezident İlham Əliyev rəhbərliyi altında YAP milli maraqların ifadəcisi kimi, Azərbaycanın hərəkəflə inkişafın öz töhfəsini verir, hər bir vətəndaşın siyasi və iqtisadi iradəsinin en yüksək formada təmin olmasına şərait yaradır. Bu gün əminliklə demək olar ki, yaradıcı ümummilli lider olan YAP-in fealiyyətində Heydər Əliyevin ideya və arzuları en ali səviyyədə həyata keçirilir.

Programında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəncilik, varislik, yaradıcı təkmül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial edalet prinsipləri rəhbər tutan YAP-in cəmiyyət rol və nüfuzu durmadan artır, ölkədə baş verən ictimaiyyəsi proseslərə təsir imkanları getdikcə genişlənir. Bütün bu amillər heç şübhəsiz partiyaya üzv axınını süretləndirir. Belə ki, ötən dövr ərzində partiyənin sıraları keçimlərə artmış, keyfiyyətcə yüksəlmişdir. Hazırda YAP-in 750 minə yaxın üzvü var ki, onlar da cəmiyyətin en müxtəlif sosial və demografik qruplarını təmsil edirlər. Prezident İlham Əliyev qeyd etdiyi kimi: "Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixinde böyük bir fenomenidir. Bir daha demek istəyirəm ki, çatın şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün demək olar, en ağır dönmədə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur".

Beləliklə, sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların alılıyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyer verən müstəqil Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi, dünyəvi və demokratik dövlət imicinin formallaşmasında, onun möhkəm təməllərinin qoyulmasında görkəmli dövlət xadimləri əvəzsizdir və daim tariximə qızıl hərflərle yazılaçaqdır.

15 oktyabr 2019-cu il

"Prezident Paşinyanın iddialarını darmadağın etdi"

Prezident İlham Əliyev Türkmenistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında mühüm mesajlar verdi, ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdi. Möhtərəm Prezidentimizin çıxışında mühüm məqamlardan biri erməni faşizminin mövcudluğunu tarixi faktlara bəyan etməsi oldu. Bu faktlar qarşısında çıxılmaz vəziyyətə düşən Ermənistən baş naziri mənqısqız çıxışı ilə yadda qaldı. Azərbaycan Prezidenti isə Paşinyanın iddialarını darmadağın etdi". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetiñin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.



V.Rəhimzadə bildirib ki, hər hansıa ölkədə nasizm celladlarına abidənin qoyulması açıq-aşkar tebligat vasitəsidir: "Bu da bir daha təsdiq edir ki, Ermənistənə nasizm dövlət səviyyəsində təbliğ edilir. Bütün beynəlxalq toplantılarında Ermənistən işğalçılıq siyasetini ifşa edən Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında da bu ölkənin yürütdüyü siyasetin əsl mahiyyətini açdı. Dövlətimizin başçısı bundan əvvəl keçirilən "Valday" Belynelxalq Diskussiya Klubunun XVI illik iclasının sessiyasından sonra Türkmenistənə növbəti dəfə N.Paşinyana ağır diplomatik zərbə vurdu".

"İki sahil" qəzetiñin baş redaktoru vurğulayıb ki, dövlətimizin başçısı çıxışında MDB məkanında, xüsusiələ də Ermənistənə faşistlərin qəhrəman kimi qəleme verilməsini, Hitlerin əlaltılarından biri olan Njdeye Yerevanda heykəl qoyulmasını qəti şəkildə pişlədi: "Bildirdi ki, nasit Qaregin Njdenin heykəli Ermənistənə keçmiş rehbərliyi tərəfindən Yerevanda 2016-ci ildə qoyulub. Açılda keçmiş prezident Serj Sarkisyanın adından gətirilən əklilin üzərində "erməni milli azadlıq hərəkatının qəhrəmanı, görkəmlı herbi ve siyasi xadim" sözüleri de yazılıb. Baxmayaraq ki, Ermənistən 2014-cü ildə BMT Baş Assambleyasında nasizmin qəhrəmanlaşdırılması, neonazizm və irqçılık, irqi ayrı-seçkililik, ksenofobiya və bununla bağlı dözümsüzlükün müasir formalarının kəskinleşməsinə kömək edən digər təcrübə növbələri ile mübarizə haqqında Qətnamənin qəbul edilməsinə səs verib. Azərbaycanın da imzaladığı Qətnamə layihəsi Rusiya tərəfindən təqdim olunmuşdu. Ermənistən "milli qəhrəmanı" sayılan Njde 1942-ci ildə digər bele "milli qəhrəman" Drastamat Kanayan ile birləikdə əsir düşüb. O, Avropana yaşıyan ermənilərdən ibarət "Erməni legionu"nun yaradıcısı olub. Bu legion silahlanaraq sovet ordusuna qarşı vuruşub, terror aktları töredib, sovet partizanlarını məhv edib, Avropanın yəhudi əhalisinin qırılması - Holokostda iştirak edib. Heç də təsadüfi deyil ki, "Almaniya uğrunda ölenlər Ermənistən uğrunda ölürlər" ifadəsi de Njdeyə mexsusdur. Əlbəttə, Njde burada faşist Almaniyasını nəzərdə tuturdu. Məhz bütün bu cür faktları rəsmi tədbirdə birbaşa Paşinyanın üzüne deyən Prezident İlham Əliyev Ermənistən rehbərliyini fakt qarşısında qoydu. Buna göredir ki, Azərbaycan Prezidentinin çıxışından sonra Njdenin heykəlinin qoyulmasına və onun Ermənistənə milli qəhrəman kimi anılmasına bərət qazandırmağa çalışan Paşinyan gah nala, gah da mixa vurdu".

"Nasistlərin ələltisi, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına dünya niyə susmalıdır? Ermənistən bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canını necə öz qəhrəmanı adlandıra bilər?" deyən Vüqar Rəhimzadə əlavə edib ki, erməni faşist Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıqdır və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir: "Ona görə də dünya ictimaiyyəti bu faşist ənənəsini davam etdirən Ermənistənə təzyiqlər etməli və erməni faşist Qaregin Njdenin heykəlinin götürülməsi üçün addımlar atmalıdır".

Ceyhun Rasimoğlu

Dövlət sərhədini pozan şəxs saxlanılıb



Oktabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olundu.

DSX-nin mətbuat mərkəzindən AZERTAC-a bildirilib ki, sərhəd zastavası "Sila-ha" komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılmışla sərhəd pozucusu təqib edilib, ərazidə axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində qamışlıqla gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanılıb.

Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqavim göstərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirib. Herbi qulluqçuya dərhal taxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram marijuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasiti aşkarlanıb.

Sərhəd pozucusunun şəxsiyyəti müəyyənəşdirilib, Tərtər rayonunun sakini 1990-ci il təvəllüdü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub. Hadisə ilə əlaqədar cinayət işi başlanıb, zəruri əməliyyat-is-tintaq hərəkətləri həyata keçirilir.

Prezident İlham Əliyev Paşinyanı pərt və çıxılmaz duruma saldı

"Cənab Prezidentə təşəkkür edirəm ki, bütün dünyaya Ermənistənə əsl simasını və sifətini növbəti dəfə göstərdi"

Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində Ermənistənə faşist ideologiyasının qəhrəmanlaşdırıldığını, Qaregin Njdenin timsalında, faşist təəssübkeşinə abidə ucalmağın nümunəsində Ermənistənə bugünkü fəlsəfəsini dünyaya nümayiş etdirdi. Söhbət etdiyimiz müsahibərimiz Prezident İlham Əliyevin tarixi çıxışı ilə Ermənistənə, onun başbələnlərini nokauta saldığını bildirdilər.

Millət vəkili Elşən Musayev: "Faşist təəssübkeşini başının üstündə gəzdirən elə faşistin özüdür"


- Prezident İlham Əliyevin Aşqabadda, MDB Dövlət Başçıları Şurasının iclasındaki çıxışı, əslində, "Valday" dalgasının uğurlu davamı idi və Paşinyanın, faşist təffekkürü Ermənistən dövlətinin ifşasına yönəlmədi. Ən üst, ən maksimum səviyyədə də bəhrəsini verdi. Bəli, Prezident İlham Əliyev qarşısında Ermənistənə baş naziri çox çıxılmaz vəziyyətə düşmüşdü, hətta arada istədi vəziyyəti bərpa ələsin, öz ələmində ona cavab versin, amma danişib, özünü daha da batırıb. Çünkü düşünəndə ki, İlham Əliyevdən daha bir sərrast qarşılıq gələr. Bu çıxış kontekstində iki nüansı, xüsüsən, qabarlaq lazımdır. Birinci, masadakı digər dövlət başçıları çox diplomatik şəkilde Prezident İlham Əliyevə öz dəstəklərini ifade etdilər. Hətta Paşinyanın bərabər cavabından sonra Belarus Prezidenti danışq vaxtını İlham Əliyevə ötürdü ki, məqamında cavab verilsin. Putin isə, öz çıxışında istinad göstərəndən xüsusi qeydə vurğuladı ki, faşizmə dəstək, heç bir halda, qəbul olunan deyil. İkinci məqam isə budur ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistən dövlətinin iç üzünü və mahiyyətini açdı. Üstəlik, hamiya açıq metnə bəyan etdi və göstərdi ki, Qaregen Njdenin timsalında, bu faşist təəssübkeşinə abidə ucalmağın nümunəsində Ermənistənə bugünkü fəlsəfəsi, heyata baxış, əslində, nədir? Yəni eynidir. Faşist təffekkürü dəstək verən, faşist təəssübkeşini başının üstündə gəzdirən elə faşistin özüdür, faşist ağıldadır, faşistin təkidir. Cənab Prezidentə bir tek siyasetçi olaraq deyil, həm də bir vətəndaş olaraq təşəkkür edirəm ki, bütün dünyaya Ermənistənə əsl simasını, sifətini növbəti dəfə göstərdi. Prezident İlham Əliyev Paşinyanı pərt və çıxılmaz duruma saldı, qəsəbkar düşmənin kim və hansı xislətə sahib olduğunu hamiya duydurdu, bəyan etdi.



Politoloq Elşəd Mirbəşiroğlu: "Paşinyan Prezident İlham Əliyevin qarşısında çox ciddi siyasi nokauta düşdü "



- MDB dövlət başçılarının Aşqabadda iclasın gündəliyinə salınan məsələlərdən biri də Böyük Vətən müharibəsində qələbənin 75 illik münasibəti ilə MDB xalqlarına dövlət başçılarının müraciəti idi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılması yolverilməzdir. Ermənistən nümunəsində belə bir halın baş verdiyini qeyd etdi. Qeyd etdi ki, faşizmə qulluq edərək, dinc əhalinin kütləvi qətle yetirilməsində yaxından iştirak etmiş, faşizm cəbhəsində SSRİ-yə qarşı vuruşmuş Qaregin Njdeyə 6 metrlik heykəlin qoyulması MDB məkanında ciddi etiraz doğurur. Eyni zamanda, Prezident İlham Əliyev faktlara istinad etdi, qeyd etdi ki, Rusyanın Müdafiə Nazirliyinin nəşr etdiydi çoxcildiyyin 6-ci cildində, məhz Qaregin Njdeyə haqqında məqamlar yer almışdır və onun faşizmin xidmətçilərindən biri olduğu öz təsdiqini tapmışdır. Ona görə də, 25 il həbs cəzası alaraq, Vladimir təcridxanasında da olmuşdur. Bu, təbii ki, Prezident İlham Əliyevin tutarı mənbələrə istinad edərək, səsəndirdiyi fikirlər idib və bununla da, bir daha diqqətə çatdırıldı ki, erməni xalqı faşist ideologiyasını, insanlığa qarşı olan hərəkətləri dəstəkləyir və buna nümunə də göstərdi. Qeyd etmek lazımdır ki, məsələ ilə bağlı Rusyanın Xarici İşlər Nazirliyinin yaydığı hesabatda da, məqamlar yer almışdır. Orda da Qaregin Njdenin nəyə görə həbs olunması aydın şəkildə göstərilmişdir. Məsələnin maraqlı tərəfi Paşinyanın əsəssiz, arqumentləşdirilməmiş cavabı ilə bağlıdır. Prezident İlham Əliyev Qaregin Njdenin, konkret olaraq, nəyə görə cəzalandırıldığını səsləndirir, amma Paşinyan cavab verməyə çalışır və deyir ki, 1918-ci ildə Qaregin Njde Osmanlıllara qarşı mübarizə apararaq, erməniləri məhv olmaqla qurtarmışdır, olduqca uğursuz bir cavab idi. Çünkü Qaregin Njdenin 1948-ci ildə, konkret olaraq, nəyə görə, həbs olunduğu mənbələrde göstərilmişdir. Paşinyan, bununla, bir daha Prezident İlham Əliyevin qarşısında çox ciddi siyasi nokauta düşdü. Qaregin Njdeni müdafiə etməyə çalışan Paşinyan özə də bilmeden Rusyanın yaydığı mənbələri təsdiq etdi. Hansı ki, Prezident İlham Əliyev öz çıxışında o mənbələrə istinad etmişdir. Bununla da, qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev növbəti dəfə təkcə Paşinyanın üzərində deyil, Ermənistən üzərində ciddi siyasi qələbəsini qazandı.



Azərbaycan Ordusunda "NATO günləri" başlayıb

Azərbaycan Ordusunda "NATO günləri"nə start verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, NATO-nun Mütəffiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahında Tərəfdəşlik İdarəsinin reisi, kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyeti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, N nömrəli hərbi hissə və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini ziyaret edəcək. Tədbir çərçivəsində zabit və kursant heyəti üçün "NATO bu gün və gelecekde", "Azərbaycan-NATO əməkdaşlığı", "NATO-nun hərbi məsələləri", "NATO-nun Əməliyyat İmkanları Konsepsiyası və Azərbaycan Ordusu" və digər mövzularda mühabizələr dinləniləcək və təqdimatlar olacaq. Azərbaycan Ordusunda "NATO günləri" oktyabrın 18-dək davam edəcək.

GÜLYANƏ


Ermənistan faşizm ideyalarını təbliğ edən dövlətdir

Yaşadığımız iyirmi birinci yüzil-lidə faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəman kimi təqdimini qəbul edilməzdir. Müasir dünyada bütün arxiv sənədlərinin aşkar şəkildə olması, həqiqətlərin dünyaya çatdırılması, ağı qaradan seçməyə imkan yaratıb. Amma belə bir zamanda, nədənsə, Ermənistan faşist Qaregin Njdeyə, rəsmi olaraq, heykəl ucaldıb və onu milli qəhrəman statusuna yüksəldib. Bu, faktdır ki, Ermənistan dünyada nadir ölkələrdəndir ki, belə bir addımı atıb. Tarixi mənbələrdən bəlliidir ki, Njdenin faşistlərlə əlaqəsi olub və onun sovet ordusuna qarşı döyuşməsi tarixi sənədlərdə əksini tapıb. Onu da vurğulamaq lazımdır ki, Qaregin Njde 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin töredilməsinə də başçılıq edib.

Belə bir faşist cinayətkarə Ermənistan hökuməti tərəfindən heykəlin qoyulması, elbəttə ki, Ermənistanın əvvəlki hökumətinin kimliyini ortaya qoymuş olur. Prezident İlham Əliyev Türkmenistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərək, təkzibedilməz faktlara əsaslanaraq, Ermənistanın faşistlərin qəhrəmanlaşdırıldığını bildirib və Yerevan hakimiyətini bu cür yaritmadı. Siyasetdən əl çəkməyə, MDB məkanında eməkdaşlığı və sülhü təhdid edən faşizm ideologiyasından imtina etməyə çağırıb. Bildirib ki, əvvəlki hakimiyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın heykəl qoyub: "MDB ölkələrindən olan mühərbi veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyəsiz addımına qarşı dəfələrlə etirazını bildirib". Cənab Prezident 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmın yayılması və irqiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaranan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim etdiyini iştirakçıların diqqətinə çatdırıb: "Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim Respublika Partiyası millətçi təməyülli, Üçüncü Reyx ilə eməkdaşlıq etməsi haqqında məlumat olan, birmənəli siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədişdirilməsi üçün addımlar atıb". Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir".

FAŞİST QAREGIN TER-ARUTYUNYANA HEYKƏL UCALDILMASI FAŞİSTLƏRİN QƏHRƏMANLAŞDIRILMASINA XİDMƏT EDİR

Dünya erməniliyinin türklərə və azərbaycanlılara qarşı qatı millətçi davranışlarının təməlinde Q.Njdenin düşüncələri yer alır. Bu faşist ideoloqu bütün həyatı boyu türklərə düşmən mövqədə olmuşdur. O, öncə savaş meydanında türklərə divan tutmağa çalışmışdı. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanın, qətle yetirdiyi günahsız insanların sayı-hesabı



*Prezident İlham Əliyev:
"MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur"*

yoxdur. 1930-cu illərin ortalarında Adolf Hitler Almanyada iqtidara gəldikdən sonra Daşnak-sütyun Partiyasının liderlərindən olan Qaragen Njde ABŞ-in Boston ştatında irqçi təşkilat yaratıb. Mənbələrə istinadən, deyə bilərik ki, Njde ermənilərin dönyanın əksər millətlərindən üstün olduğunu bəyan edirmiş. Hətta onun ideologiyasına görə, ermənilər ali irqin nümayəndələri kimi digər xalqları məhv etmə səlahiyyətinə malikdir. Q.Njdenin bu cür sərsəm fikirlərindən sonra o, ABŞ-dan qovulub. Daha sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. DTK-nin ikinci Dünya mühərbiyi ilə bağlı arxiv sənədlərindən aydın görülmək olur ki, erməni daşnakları həmin dövrədə xüsusi qəddarlıqla kütləvi qırqınlar törədiblər. Alman faşistləri ilə birləşdə eisir döşərgələrindəki insanlara işğencələr verilməsindən sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan M

15 oktyabr 2019-cu il

Putin Paşinyanın yalvarışlarına məhəl də qoymayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinə Suriya erməniləri üçün vacib bir xahişlə müraciət edib. Ermənistana məxsus mətbuat səhifələrində, xüsusi-lə, "aysor.am" saytında yayılmış məlumatda qeyd olunur ki, Ermənistana baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində Aşqabadda Rusiya prezidenti Vladimir Putina müraciət etdiyi bərədə yazıb.

Məqalədə qeyd olunur ki, Nikol Paşinyan bu müraciətin Suriya erməniləri üçün vacib olduğunu öz səhifəsində qeyd edib. O, xüsusilə, vurgulayıb ki, erməni icmasının təhlükəsizliyi üçün bu müraciət, xüsusilə, vacibdir.

Qeyd edək ki, bunun arşında, yeni Aşqabaddakı görüşdən sonra erməni baş nazırı Putin arasında telefon danışığı da olub. "Rusiya Federasiyasının prezidentine dərhal reaksiya verdiyinə görə minnətdəram" deyə Paşinyan öz səhifəsində yazar.

Qərb siyasetinin oyunağına çevrilən Ermənistana bağlı hadisələrə Rusiya müşahidəçi kimi yanaşır

Görünənlər isə tamamilə başqa məqamlardan xəbər verir. Belə ki, eger Rusiya prezidenti erməni baş nazirə onun növbəti populizmə, qeyd etdiyi kimi, cəld reaksiya versəydi, Paşinyan Aşqabaddakı görüşdən sonra bir də təkrarən Putinlə telefon elaqəsi yaratmadı. Özü də səfər Suriya məsəlesi ilə əlaqədar. Aşqabadda Rusiya prezidentinin dərhal reaksiyasının şahidi olmuşdusa, niye axı bu görüşdən sonra Paşinyan bir də Putinə zəng edirdi? Sağollaşmaq yadından çıxmışdı, yoxsa reaksiyasına görə minnətdarlıq hissi baş qaldırmışdı?

Əksinə, məlum olur ki, Putin Paşinyanın yalvarışlarına məhəl də qoymayıb. Əvvələ, ona görə ki, Ermənistana kimi, şəxşən Paşinyanın özü kimi xəyanətkarların problemi, təhlükəsizliyi Vladimir Putini zərre qədər maraqlandırırmaz. Cənubi neinkin Rusiya prezidenti Vladimir Putin, hətta illər ərzində, dəha doğrusu, əsrər boyu ermənilərin bütün problemlərini həll edən, hətta mövcudluğunu belə təmin edən ruslar sonda bu xəyanətkar toplumun əsl sisəsinə bələd oldular. Qərb siyasetinə satılan ermənilərin ruslara olan hörmətsizlikləri belə onların diqqətindən kəndə qala bilmez. İndi ruslar çox yaxşı bilirlər ki, Ermənistanda Rusiya əleyhinə qüvvələr, hətta qurumlar belə fəaliyyət göstərir. Onu da bilirlər ki, dəfələrlə ruslara qarşı ultimativ çıxışlar da, Ermənistanda səsləndirilir və indi də, bu davam etməkdədir. Hazırda da Ermənistanda Rusiya yönümlüleri hədəfə alınır və Soros əmələrinin xoşuna gəlsinlər deyə, bir-birinin ardınca onları əleyhinə bəyanatlar da verilir, tehqirlər, qeyri-etiğ ifadələr də səsləndirilir. Belə bir vəziyyətdə Rusiyani, onun prezidentini ermənilərin təhlükəsizliyi maraqlandıra bilərmi? Yaxud bir vaxt

böyük qardaş dediklərinə olan hörmətsizlikləri fonunda, kömək dilənən bu yalvarışlarına məhəl qoyularmı? Əsla. Rusiya tərəfi indi müşahidəçi mövqeyindər və Qərb siyasetinin oyunağına çevrilən Ermənistana dövlətinin də, bütövlükda, erməni xalqının da ruslardan ayrı olmaları, onların himayəsin-



Məglub və pərt duruma düşən Nikol Paşinyanın yalnlara, populizmə, avanturyaya, manipulyasiyalara əl atması başdadüşüləndir

Ələlxüsəs, Putin Türkiyə ilə isti münasibətlərinin belə bir məqamında ermənilərə görə heç reaksiya verməz. Paşinyan öz "Facebook" səhifəsində də, lap ele tribunada da bu bərədə ağız dolusu danışsa, daxili auditoriyanı inandırmaça çalışsa, bu, heç inandırıcı görünmür və reallıqdan çox uzaqdır deyə, buna inanın olmaz. Rusiya ABŞ kimi fəvqədövlətin hədəfinde olduğu bir məqamda, gərginliklərin daha da artlığı dövrədə Türkiyə ilə əlaqələ-

rə əbəs yerə üstünlük vermir və bu, əs-lində, rəqibinə tək olmaması bərədə bir mesaj vermək deməkdir. Dünya ic-timaiyyəti Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdöganın son zamanlarda baş tutan görüşlərinin, mütemadi xarakter daşıldığının şahididir. Bu görüşlərin, mütemadi xarakter daşıldığı heç də tə-sadüfi deyil və bu iki ölkə arasındaki münasibətlərin daha da yaxşılaşdırı-göz qabağındadır. İndi bu münasibətləri fonunda, Vladimir Putin ermənilərə, Ermənistana dövlətinin görə antiter-ror əməliyyatlarına qarşı çıxacağı, Su-riyadakı ermənilərin, erməni icmalarının təhlükəsizliyini nəzərə alaraq, Nikol Paşinyanın yalvarışına reaksiya vermesi, özü də dərhal reaksiya vermesi absurd səslənir.

Əslində, Nikol Paşinyanın belə yalnlara, populizmə, avanturyaya, manipulyasiyalara əl atması başdadüşüləndir. Çünkü bu qədər hadisələrin ardınca, şəxşən Vladimir Putinin Ermənistana gəlisi zamanı bu ölkənin baş nazırına hörmətsizlik edərək, onun gö-rüşlərindən imtina etməsi, rədd cavabı vermesinin ardınca Aşqabaddakı hörmətsiz duruma düşməsi də, onun reputasiyasına ciddi zərbdər. Azərbay-can Prezidenti İlham Əliyev Aşqabadda öz ölkələrində terrorçuya heykəl ucaldan ermənilərə, buna susan, göz yuman hazırlı Ermənistana hakimiyyətinə, şəxşən Nikol Paşinyanın özüne ünvanlaşdırılmış ifadələrdən sonra erməni baş nazırın hansı üzələ, daha doğrusu, hansı pərtlik və məglubiyyyətlə öz ölkəsinə qayıtdığı bir reallıqdır. Sözsüz ki, erməni baş nazırı bu məglubiyyyətini ört-basdır etmek, pərtliyinə olan diqqəti yayındırmaq üçün bu hiyləye əl atır və yena də yerli əhalinin, ermənilərin qulağını doldurmaqla, vəziyyətdən çı-xış yolu axtarır. Amma nə Ermenistan, nə də dünya ic-timaiyyəti Nikol Paşinyanın bu populizmini, bu yalanlarını sonsuza qədər dinləmək məcburiyyətində deyil. Küçə nümayişcisi kimi tə-ninanın və ic-timaiyyəti, erməni xalqını aldadaraq, əvvəriliş edərək zəbt etdiyi baş nazır kürsüsündə oturan avanturyistin birinin boş, populist çıxışlarından və nəticəsiz qalan vedlərindən sonra, yeni artıq bundan sonra növbəti yalanlarının ayaq tutub, yeriyəcəyi mümkün-süzdür.

İndi belə bir terror məkanında apa-rilan antiterror əməliyyatlarına Rusiya dövləti və bu dövlətin prezidenti əks reaksiya verəmi? Ermənilərin bu ter-ror yuvasında məskunlaşması, terror-çuların arasında olmaları və indi anti-terror əməliyyatları zamanı zərər çək-mələri məsələsinə gəldikdə, sual oluna bilər ki, bu ermənilər, nə səbəbə həmin terrorçuların arasındadırlar? Bu məsə-lə çox böyük məqamlardan xəbər ver-sə də, amma müzakirə mövzusu bu deyil və kökləndiyimiz məsələ erməni baş nazırın ağ yalanındadır deyə, tamam başqa məqamlara toxunulur. Bu məqamlar isə Paşinyanın növbəti dəfə daxili auditoriyanı aldatmaq cəhdərini, populizmini, yalanlığını ifşa edir.

Inam HACIYEV

III Reyxin simvolları Ermənistən siyasi-ictimai həyatında

Prezident İlham Əliyevin Aşqabad bəyanatı böyük rezonans doğurub

Bu gün Ermənistanda faşizm ideologiyasının təbliği və bu ideologiyanın simvollarını eks etdirən çoxsaylı faktlar, sübutlar mövcud-dur. Əbəs deyil ki, Ermənistən bir sıra siyasi təşkilatlarının gerb və simvollarında da bənzər mə-qamlar kifayət qədərdir. Misal üçün, Ermənistən Respublika Partiyasının əsas simvolu, bilavasitə faşist Almaniyasının - III Reyxin simvolu ilə, de-mək olar ki, üst-üstə düşür. Məhz bu baxımdan, həm də belə qənaətə gəlmək mümkündür ki, faşizm təbliği Ermənistanda bu gün də aparılır.

Təkcə Qaregin Njdeyə ucaldılmış 6 metrlik abidə və bu abidənin keçmiş prezident Serj Sarkisyan hakimiyyətinin zamanında qoyulması, eyni zamanda, onun hakimiyyətini



devirərək iqtidara yiylənmiş baş nazir Nikol Paşinyanın hər vəchlə bu abidəni qorumaq cəhdəri, kifayət qədər sübut edir ki, Ermənistənda hansı siyasi güclərin hakimiyyətdə olmasına baxmayaraq, bu ölkədə faşizmin təbliği hər zaman olub.

Yeri gəlmüşkən, onu da xatırlatmaq olar ki, hələ 2004-cü ildə Ermənistən Respublika Partiyası "Qaregin Njde və onun təlimləri" Yerevan neşriyyatı tərəfindən buraxılıraq, erməni ic-timaiyyətinə təqdim olunmuşdu.

Ermənistən istər keçmiş, istərsə də hazırkı rəhbərlikləri kəskin şəkildə qınanmalı, belə simvolikalardan əl çəkmələri tələb edilməlidir!

Bu reallıqlardan çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda MDB ölkələrinin dövlət başçılarının görüşündəki çıxışında sözügedən məqamları diqqətə çəkərək, vurgulayıb ki, Ermənistən keçmiş hökuməti Yerevanın mərkəzində alman faşistinə Qaregin Njde ləqəbi ilə xidmet edən faşist cəllad və satqın Qaregin Ter-Arutyunyanın abidə qoymuşdu. Dövlət başçısı qeyd edib ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qismi Ermənistən əvvəlki rəhbərliyinin bu addımına dəfələrlə sərt etiraz edib.

Əbəs deyil ki, Cənab İlham Əliyev çıxışında Rusiya Xarici İşlər Nazirliyinin may ayında çıxan "Nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyət" adlı hesabatından da sitat gətirib.

"Xüsusilə, bu hesabatda deyilir ki, Ermənistən keçmiş hakim Respublika Partiyası Qaregin Njde kimi milləti siyasetçinin xatırmasını əbədiləşdirmək üçün addım atdı. Burada Üçüncü Reyxin əməkdaşlıq haqqında məlumat var. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir" deyə ölkəmizin başçısı xatırladıb.

Onu da qeyd edək ki, ölkə başçımızın bəyanatı böyük rezonans doğurub və alqışlanıb. Prezident İlham Əliyev, Qaregin Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında ölümünyü xatırladıb:

"Təessüt ki, Ermənistən yeni hökuməti bu abidəni de-montaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur".

Beləliklə, bir dəfə səbut olunur ki, bu gün ermənilərin faşizm qəddarlığını destekləməli, faşizm simvollarından istifadə etməli, eləcə də, faşizmə xidmet edən şəxsləri büt-leşdirəməli, qəhrəmanlaşdırılmalıdır, artıq onların siyasi-icti-mai, dövlət idarəciliyi və s. faktorlarına qədər sıratet edib. Bu, həm də işçalçı, təcavüzkar Ermənistən real və həqiqi üzünü aşkar göstəricisidir. Nə qədər gec deyil, dünya ic-timaiyyəti, xüsusilə, III Reyxin qanıçənlilikindən əziziyət çəkmiş ölkələr və xalqlar faşizm cücertilərinin karşısını almaq üçün əməli işlər görməli, Ermənistən istər keçmiş, istərsə də hazırkı rəhbərliklərini kəskin şəkildə qınamalı, belə sim-volikalardan əl çəkmələrini tələb etməlidir!

Rövşən NURƏDDİNÖĞLU

Müsavatın aqibəti - qurultay və növbəti parçalanmağa doğru

Başqan seçilə bilməyənlərdən sərt ittihamlar və istəfa çağrıları

Müsavatın növbəti qurultayı da qalmaqalsız və qarşidurmalarsız keçmədi. Artıq qalmaqallı qurultaydan sonra başqanlığa namizədlər sosial şəbəkələr vasitəsi ilə eks-başqan İsa Qəmbərin dəstəklədiyi və yenidən başqan seçilən Arif Hacılıya, bütövlükdə isə, partiyada baş verənlərə sərt ittihadlarını irəli sürməyə başlayıblar.



Yadigar Sadıqlı: “Müsavatı qurtarmaq mümkün olmadı”

Məsələn, başqanlığa namizəd Yadigar Sadiqli başqan seçimlərində 20 səs qazanmasına inanmadığını, saxtakarlıqların baş verdilini iddia edərək, dolayısı ilə yazıb ki, partiya siyasi ölümünü yaşayır. "Müsavat dəyişmək istəmədi. Hamınıza keçmiş olsun" deyə qeyd edən Y.Sadiqliya dəstək verən digər müsavatçılar, onun yalnız bir yolunun - istəfa vermək yolunun qaldığını yazıblar. Məsələn, Vuqar Hesen adlı sırávi müsavatçı yazıb ki, Müsavatı qurtarmaq olmadı: "Keçmiş olsun bəy, heyif Musavatı qutarmaq mümkün olmadı. Ümud varam bunan sonra doğru seçimi siz seçərsiz". Abuzar Alisoylu isə, Müsavatda baş verənləri bir kəlmə ilə izah edib - "İsayat..."

İstefa tələbləri

Şəhriyar Şahbazlı isə, qeyd edib ki, Müsavatı xilas etmək olardı. "Amma artıq partiya 5 ildə geri gedəcək. Sonra isə gücləndirmək və bərpa etmək çox çətin olacaq" deyə o yazdı.

Vasif Əlibəyli adlı müsavatçı isə, yazıb ki, o, Y.Sadiqlının partiyada qalmasına çox üzülür: "Yanlış anlamayın, sizin o partiyada qalmanıza çox üzüldürəm".

Taleh Qasımlı adlı istifadəçi İsa Qəmbəri hədəfə alaraq, onun həyasız bir şəxs olduğunu qeyd edib: "İsa kimi həyasız adam Azərbaycan siyasetində vəxtdır".

Bələliklə, Y.Sadiqlının statusuna yüzlər-
lə bənzər rəyler yazılib və bir daha sübut
olunub ki, artıq Müsavat
partiyası yaxın müddətdə,
siyasi arenadan tamamilə
silinib-məhv olacaq. Bu
baxımdan, Y.Sadiqlını
dəstəkləyənlər onun iste-
fa verməsini də istəviblər.

Tofiq Yaqublunun
tərəfdarı:
“İsa oraları Arifə
“icarəyə” verib”

Bu arada Müsavat başqanlığına digər nami-zəd - Tofiq Yaqublu da qurultayda etiraz səsini ucaldıb və nədənsə, onun ve digər namizədin deyil, A.Hacılinin cavab vermək haqqını kəskin tərzdə ittiham atəşinə tutub. Misal üçün, məlum olub ki, sabiq başqan İsa Qəmərbər özüne və Arif Hacılıya olan hücumlara cavab vermək haqqı istəyib və qurultay nümayəndələri bu istəvi dəstəkləyib.

Baş redaktordan Müsavatdakı seçeneklərə və AXCP trollarına ironik MÜNASİBƏT

*Sənan Nəcəfov: "Bu partiyadan biri çıxb demir ki, a kişi, gedin öz dərdinizi çəkin
Sevin Osmanlıgil 2 hrs. - G*



Ötən həftə sonu Müsavat partiyasının qurultayı, eləcə də başqanlığa və Məclis üzvlüyünə keçirilən seçkilərdən sonra, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə müxtəlif məraqları doğuran fikirlər səslənməkdədir. SİA xəbər verir ki, başqanlığa namizədlərin keçirilən seçkilər barədə fikirlərini bildirərkən saxtakarlıqların olduğunu istisna etməmələri, xüsusilə sabiq başqan Isa Qəmbərin ötən qurultaylarda olduğu kimi, bu qurultayda da etdiyi müdaxiləsi əsas mövzuya çevrilib.

Sözügedən mövzu ilə bağlı qhtexber.az saytının baş redaktoru, tanınmış jurnalist Sənan Nəcəfov "Facebook" sosial şəbəkəsində maraqlı status paylaşdı. "Məlum şəbəkə bütün "cəbhə" boyu hücumu keçib", qeyd edən baş redaktor ölkədə keçirilən seçkilərə müxtəlif terzdə don geyindirməyə cəhdler göstərən ənənəvi müxalifətlərin indi də keçirdikləri öz seçkilərini saxta saydıqlarına diqqət çəkib. "Alə, bular öz aralarında seçki keçirirlər, onu da saxta sayırlar", deyə mövzuya ironik yanaşma edən Sənan Nəcəfov indi də, Əli Kərimlinin trollarının Müsavata hücum çəkdiklərini yazdı və eyham vurub ki, cəbhəçilər başqa partiyanın çatışmayan cəhətlərini təqdim etməkdən, AXCP-nin 20 ildir ki, dəyişməyən sədri barədə danışmalıdırılar. SİTAT: "Üstəlik başqa partiyanın trolları hər cür hoqqa ilə təsir etməyə çalışırlar. Bu partiyadan biri çıxb demir ki, a kişi, gedin öz dərdinizi çekin, aylıbnızıza kor olun: 20 ildir sədriniz dəyişmir". Baş redaktor statusunun sonunda P.S. vəsiti ilə nöqtəsini qovub: "Nəvime lazıim at özənin vəhər özənin"

Xatırladaq ki, Müsavat partiyasının qurultayından sonra en çok ənənəvi müxalifət tərəfdarları, eləcə də xaricdə yaşayış müxalifyönlülər qarşı tərefi sözün esl mənasında ələ salaraq, müxtəlif statuslar paylaşmışlar.

Rövşən RƏSULOV

15 oktyabr 2019-cu il

Uğursuzların mitinq ağrısı

Və yaxud ziyanol ilə yalançının davası

Esl siyasetçi ona deyilir ki, səhvlerdən nəticə çıxarmağı və həmin səhvleri təkrarlamamağı bacarsın. Əgər siyasetçi səhvleri sıralayırsa bu, primitiv düşüncənin, hədsiz ambisiyaların və gerçəyi anlamamayaqın, şərtlərin diqtəsini başa düşməməyin, mərazmın həddinə yüksəlmış ambisiyalarla natamamlıq kompleksinin göstəricisidir.

Dağıdıcı müxalif düşərgəde 25 ildir ki, bu, özünü aydın şəkilde bürüze verir. Ən maraqlısı isə, dağıdıcı düşərgənin dağıdıcı "liderləri" icazəli mitinqi bir "əmma ilə" "əmmamələyirlər". Xüsusi də, AXCP sədri Əli Kərimli gecə-gündüz sosial şəbəkələrdən xalqı mitinqə gəlmək çağırışı etdiyi haldı, özü mitinqdə iştirak etmir. Səbəb? Bəlliidir.

Aydın Mirzəzadə:
"Radikal müxalifət növbəti dəfə gücsüzlüyünü nümayiş etdirəcək"

Millət vəkili Aydın Mirzəzadə "Milli Şura"nın mitinqinə münasibət bildərək bildirib ki, mitinq keçirmək onların hüququdur: "Milli Şura"nın bu cür mitinq keçirməsi Azərbaycanda demokratiyanın olmasının göstəricisidir. Bir məsələ də var ki, belə tədbirlərdə hər dəfə daha az nümayişçi iştirak edir. İsrarla özünün gücsüzlüyünü, elektorat bazasının olmadığını nə üçün sübut etmək istəyirlər, bu, mənə aydın deyil. Yenə də bir neçə yüz adam gelecek və ümumiş şəurlar olacaq. Bununla da parlament seçkileri öncəsi radikal müxalifət növbəti dəfə öz gücsüzlüyünü nümayiş etdirəcək".

Hafiz Hacıyev: "Əli Kərimli və "Milli Şura"nın məqsədi ölkədə siyasi sabitliyi pozmaqdır"

"Müasir Məsavat" Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Ə.Kərimlinin son keçirilən piketdə iştirak etmə-



məsine münasibət bildirək vurğulayıb ki, satqın və riyakardan başqa nəsə gözləmək olmazdı: "Heyati boyu satqın, xəyanətkar və cinayətkar olub, Ə.Kərimli. Eyni ilə "Milli Şura". Ə.Kərimli və "Milli Şura"nın əsas məqsədi yalan vədlər verdikləri insanların başını müxtəlif bəhanelərlə qatıb vaxt qazanmaqdır: "Milli Şura"nın mitinq keçirməkdə məqsədi nədir? Kimə etiraz edirlər? İndiki situasiyada niyə mitinq keçirilir? Bu, nəyi göstərir? Kimə və nəyə etiraz edilir? Çünkü "Milli Şura"nın strategiyası yoxdur. Mitinqin keçirilməsi qərarı bunu bir daha sübut edir. Hadisələrin gedişi onu göstərir ki, "Milli Şura"da və ona yaxın olanlar arasında hakimiyət ehtirası ilə yanın qüvvələr də var".

H.Hacıyev onu da bildirib ki, saxta və satqın Ə.Kərimlinin xalq arasında heç bir dəstəyi yoxdursa, hansı üzle mitinq keçirir: "Yenə də siyasi gündəmde qalmaqdan ötrü var-gel edən, çıxış yolu tapmayıanda isə, mitinq keçirəcəklərini deyən AXCP-"Milli Şura" cütülyü ancaq satqınıqla, qrantə görə bütün alçaqlığa getməyə hazır olanlardır. Bu mitinq şouları Ə.Kərimli-C.Həsənli cütülyünün oyunbazlılığıdır. Əgər piket keçirməyə icazə verilirsə, o zaman niyə Ə.Kərimli iştirak etmir? Çünkü alçaq əməllerin sahibi olan Ə.Kərimlinin məqsədi ölkədə qarşılurma yaratmaq və bunun məqabilində də qrant sahibi olmaqdır. Budur, satqın və cinayətkar Ə.Kərimlinin xisliyi. Lənət olsun, Ə.Kərimliyə. "Oyunbaz "lider"lərin mitinqləri də oyunbaz olacaq".

Sərdar Cəlaloğlu: "Milli Şura"nın keçirdiyi aksiyalar, məhz həmin anti-Azərbaycan qüvvələrə sərf edir"

Müsavat partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Ə.Kərimlinin son keçirilən piketdə iştirak etmə-


İsa Qəmbərə "şivən" təhqiri - Yadigar Sadıqlıdan!



"Dünən qurultayda, adını çəkmədiyim halda mənə cavab verməyə və qaldırıldığı şüvənlə çıxışının effektini öldürməyə çalışın İ.Qəmbər, nədənsə, 18 gündür, R.Arifogluunun bu boyda ittihamlarına cavab vermək istəmir" deyə qeyd edən Y.Sadıqli həmin statusu ilə, istisna etməyib ki, sona qədər öz mübarizəsini aparacaq və Müsavat rəhbərliyindəki özbaşınlıqları, saxtakarlıqları və riyakarlıqları ifşa edəcək.

Qeyd edək ki, R.Arifoglu Müsavat partiyasının sabiq başqanı və bu gün de onun ətrafında olanları, onu öz şəxsi məqsədləri üçün xərclədiklərini, satdıqlarını, istifadə etdiklərini yazıb və İ.Qəmbərdən hesab sorub. Lakin onun sualları qarşı tərəfdən cavabsız qalıb.

Rövşən RƏSULOV



Lazımı anda susan "ana" müxalifətimiz

Tahmasib Novruzov

Son həftənin, bütün dünyani silkələyən önemli hadisəsi özünü türk və ya türkün dostu sanan hər kəsin içində bir qürur hissi doğurdu. Təbii ki, səhbət qardaş Türkiyənin Suriyadakı anti-türk terror şəbəkəsini məhv etməyə yönəldilmiş Barış Pınar Hərəkatından gedir. Bu, Türkiyə Cumhuriyyəti tarixinə qızıl hərflərlə yazılıcaq gerçək qəhrəmanlıq nümunəsidir desək, yaqın ki, yanılmarıq.

On illər boyu Qərbin yaxın və orta doğu siyasetinin tərkib hissəsi kimi Türkiyə təhdid rolunu oynayan və bu-nu guya "kurd xalqının azadlaşdırma mübarizəsi" kimi qələmə verməyə çalışan başdan-ayağa Qərb silahları ilə silahlanmış terror şəbəkəsinin köküñü yuvasındaqa qəşmişə kimi cəsərətlə addım olan bu hərəkat, gözləniləndi kimi, indiki ikiüzlü dünyada birmənali qarşılıanmadı. "Hezbullah", "Əl-Qaide"ni, "İŞİD"-i qorxulu terror şəbəkələri kimi tanıyan və onları məhv etmək üçün səfərbər olunan Qərb dünyası "ASALA", "PKK" kimi türklərə qarşı yönəldilmiş terror qruplaşmalarına hər zaman fərqli münasibət bəsləmiş, bu gün de bəsləməkdədir. Bunun "nədən"i barədə çox yazıb, vaxtınızı məşğul etmek istəmirəm. Çünkü bu "nədən"i ağrı başında olan hər bir türk oğlu türk yaxşı bilir. Amma indiki məqamda, bu terror şəbəkəsinə qarşı keçirilən eməliyyatlardan ciddi endişələnən Qərb dünyasının daha bir sifəti melum oldu. Əslində, bu əməliyyatın digər aspektləri ilə yanaşı, bir mühüm əhəmiyyəti də, məhz Qərbin bu məsələdə üzünü gizlətdiyi maskasının düşməsi oldu. Terror şəbəkələrinin köküñün kəsilməsi ilə bağlı Qərb dövlətlərinin illerdən bəri bağışlılarının, sadəcə, bir görüntüsü olduğunu qətiyyətlə ortaya çıxdı. İsləm ölkələrinin daxilində belə şəbəkələri yaradınanlar da, onları idarə edənlərin də, silahla, maliyyə ehtiyacları ilə təmin edənə Qərbin olduğunu demək üçün artıq əlavə faktə ehtiyac qalmadı. Əslində, bizi bunu biliyor, sadəcə, indi bilməyənlər də bildi və yəqin ki, bu, dünya düzənlinə özünün yeni töhfələrini verəcək. Bunlar məlumdu və yəqin ki, yaxın gələcəkdə hər birmiz dünya düzənində baş verəcək yeniliklərin şahidi olacaq. Ancaq mənə, qələm adamı olaraq, qaranlıq qalan bir məsələ var ki, istərdim o barədə düşüncələrimi sizlərə bələdüşüm.

Qəribədir, Pınar Hərəkatı başlandıqı ilk gündən dünə iki yerə bölgündü. Qərb və onlara vassallıq edən ölkələr bu əməliyyatların dərhal dayandırılmasını tələb edən bəyanatlar səsləndirdilər. Bəzi-bəzi Qərbin vassalı olan müsəlman dövlətləri bunu, hətta əreb xalqına qarşı soyqırımı aktı (?) kimi qələmə verməyə cəhd etdi. Türkləri özünün düşməni adlandıran, amma əslində, türklər üçün arı vizitləsindən başqa bir şey olmayan hayalar özərini "kişi" cərgesine qoşmağa, bu əməliyyatda terror şəbəkəsinə yardım etməyə cəhd etdilər. Təbii ki, strateji maraqları ilə üst-üstə düşdüyüne görə Rusiya, həmçinin Pakistan, Əfqanistan, Qırğızistan, nəhayət, bir millətin ikinci dövləti olan Azərbaycan, birmənali mövqə ortaya qoydu və Türkiyə Silahlı Qüvvələrinə açıq dəstək nümayiş etdirdi. Hətta Azərbaycandan kənarda yaşayışan azərbaycanlılar da susmadılar və hərəkata açıq dəstək verdiklərini ortaya qoydular. Bir sözə, əməliyyatlara dəstək verənlər (türkün dostları) də oldu, ona qarşı çıxanlar da. Susan ölkələr də oldu ki, onlara işimiz yoxdu. İşimiz Azərbaycanda özərləri siyasi müxalifət adlananın bəzi siyaset dəlləllərinin susqunluq nümayiş etdirmələri oldu ki, bunun "nədən"ini anlamaq və kimin kim olduğunu yəqin etmək üçün bu anlamanın üzərində ağıllı-başlı düşünmək gərəkdir. "Nədən"i birmənalıdır. Qərb-dən maliyyə alıb, öz ölkəsinin mənafelerini ayaqlar altına atan siyasi biznesmenlərdən bundan artığını gözleməyinə də dəyməzdə. Hələ qorxmağına dəyər ki, bir gün Əli Kərimli, ya Cəmil Həsənli çıxıb bəyanat verələr ki, Türkiyə Cumhuriyyəti Suriya dövlətinin suverenliyini pozur, Suriya xalqının hüquqlarını ayaq altına atır və s. Vallah, mən ki, bunlarda bu sifəti görürəm, onu da eləyərlər. Axi ağaları belə istəyir. Ağaları desələr ki, sür dərəyə (burada Türkiyəyə), onlar da sürecək. Nə karadılər ki, sözlərindən çıxalar. O zaman heç bağırmalarına da Qərb dəstək verməz, nəinki hakimiyət kreslosunda oturmalarına..

İnsan hüquqlarının müdafiəsinə dair tədbirlər

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində təsbit edilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Bütövlükdə, iqtisadiyyatın, xüsusilə də, sosial sferanın inkişafına istiqamətlənmiş siyaset insan hüquqlarının səmərəli təmin edilməsində böyük əhəmiyyət daşıyır.

Ölkəmizdə davamlı iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, habelə, sosial infrastruktur layihələrinin icrasının davam etdirilməsi məqsədilə ardıcıl işlər görülmüş, dövlət idarəciliyi sisteminde bürokratik əngəllərin, korrupsiya hallarının və rüşvətxorluğun qarşısının alınması, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsi üzrə tədbirlər davam etdirilmişdir.

Dövlət tərəfindən ayrılan güzəştli kreditlər nəticəsində yeni istehsal və xidmet müəssisələri təşkil olunmuşdur. Sosial infrastrukturun yaradılması, yenidən qurulması və bərpası davam etdirilmiş, sosial müdafiə obyektləri, yeni məktəb və uşaq bağçaları inşa olunmuş və ya əsaslı təmir edilmiş, tibb müəssisələri, olimpiya-idman kompleksləri tikilib istifadəyə verilmiş, yeni avtomobil yolları salınmış, istirahət-mehmanxana kompleksləri yaradılmışdır.

Bütün dünyada hökm süren böhranlı vəziyyətdə dövlət bündəsində bəzi istiqamətlər üzrə baş verən azalmalar başa düşüldəndir. Lakin təqdirəlayiq haldə ki, xərclərin azaldılması qayğıya ehtiyacı olan əhalinin qruplarının dəstəklənməsinə ünvanlanmış sosial program və layihələrin davamlılığına mənfi təsir etməmişdir. Prezident İlham Əliyevin dediyi kimi: "...2016-ci ildə də nəzərdə tutulmuş bütün programlar icra olunacaq..."

Qeyd edilənlərlə yanaşı, səsiyalönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi, azad sahibkarlığın inkişafına real təminatlar verilməsi, habelə, münbit biznes mühitinin yaradılması məqsədilə orta və kiçik sahibkarlıq subyektlərinə görəmürk və vergi güzəştlerinin tətbiqi, bu sahədə şəffaflığın artırılması, inhisarlılığı və haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi, bu təhləbləri pozan şəxslərə qarşı tədbirlər görülməsi kimi məsələlər diqqətdə saxlanılmışdır.

2015-ci ilin 1 noyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər respublikamızın hüquqi-demokratik dövlət quruculuğunu, insan hüquq

və azadlıqlarının təmin edilməsi, idarəetmənin cəmiyyətimizin dəha da demokratikləşməsi, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadıq olduğunu bir daha təsdiqləmişdir. Seçkilər, bütövlükdə, demokratik, şəffaf və ədalətli tərzdə keçirilmişdir.

Azərbaycan beynəlxalq səviyyədə sülh və sabitliyin qorunub-saxlanılması naminə, öz səylərini əsirgəməmişdir. Prezident İlham Əliyevin "Böyük iyirmilik" ölkələrinin Antalya Sammitində dünya liderləri ilə birlikdə müasir dövrün ən aktual məsələlərinin müzakirələrində yaxından iştirakı, habelə, çıxışı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasına sübüt edən mühüm amillərdən olmaqla yanaşı, dünya miqyasında ölkəmizə verilən önəmin daha bir göstəricisidir.

Qeyd edilən mahiyyətlərlə yanaşı, ölkəmizin həyatında ağır itkilər də olmuşdur. 2015-ci il dekabrın 4-də Dövlət Neft Şirkətinin "Güneşli" yatağının 10 sayılı stationar dərin dəniz özülündə, güclü qasırğanın doğurduğu qəza nəticəsində, baş vermiş və çoxsaylı insan təlafatı ilə nəticələnmiş faciə böyük kədər və ürək ağrısı ilə qarşılanmışdır.

Respublika Prezidentinin Sərəncamına əsasən, bütün respublika ərazisində matəm elan edilməsi, Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi üzrə geniş tədbirlərin görülməsi, həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət səviyyəsində maddi dəstək verilməsi bir çox problemlərin həll edilməsi istiqamətində görülmüş işlər həmin ailələrin üzləşdiyi ağır dərədə müyyən dərəcədə təselli olmuşdu.

İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlı doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapmış və pozulmuş hüquqlar bərpa olunmuşdur.

Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına, ümumilikdə, 130010, 2015-ci ildə isə 15320 müraciət daxil olmuşdur ki, bu da, 2014-cü illə müqayisədə 16,5% çoxdur.

Müraciətlərin 72,6%-i şikayətlərdən, 27,4%-i isə ərizələrdən ibarət olmuşdur.

Bu müraciətlər sırasında mənzil problemləri, sosial təminat hüququ, əmək hüququ, məhkəmə qərarlarının icrası və müraciət etmək hüququ ilə bağlı məsələlər çoxluq təşkil etmişdir.

Aparatda və regional mərkəzlərdə, ümumilikdə, 2966 şəxs qəbul edilmişdir.

Müvəkkil Konstitusiya Qanunun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəcinin hü-

quqlarının pozulduğu gündən, bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraati getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmasına səbəbindən, onların 46,3 %-nin baxılmasından imtina etmişdir.

Şikayətlərin 53,7 %-i baxılmaq üçün icraata qəbul edilmiş, bunların da 64,5 %-i təmin olunmuşdur.

Müraciət edən şəxslərə həm qəbulda, həm də məktub vasitəsilə hüquqi məsləhətlər, habelə, insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, o cümlədən, bu və ya digər məsələlərlə əlaqədar müvafiq orqanlara müraciət edilməsi üzrə izahatlar verilmişdir.

Müvəkkilin təşəbbüsü, təklifi və təşkilatlılığı ilə ötən dövrədə insan hüquqlarının müdafiəsi və təşviqi üzrə bir sıra önəmlı tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq" sahəsində "Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə Bakı, Gəncə, Şəki, Bərdə, Cəlilabad və Qubada ölkənin şəhər və rayonları əhatə olunmaqla, silsile regional ictimai dinləmələr, o cümlədən, Mərkəzi Seçki Komissiyası ilə birgə seçki hüququnun səmərəli təmin edilməsi ilə bağlı geniş tədbirlər keçirilmişdir.

"18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü" ərefəsində, ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək bütün ölkə boyu "İnsan hüquqları aylığı" keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyanın qəbul edilməsinin 20 illiyi və BMT-nin və UNESCO-nun 70 illiyinə həsr olunmuş "Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivində" mövzusunda konfrans keçirilmiş, ənənəvi "Mən və hüquqlarım" mövzusunda uşaq rəsmələri, habelə, "Hüquqlar -hami üçün!" mövzusunda jurnalist yazıları müsabiqələrinə yekun vurulmuş və qaliblər mükafatlandırılmışdır.

BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin ən yüksək "A" statusuna malik olan təsisat ölkədə fəaliyyət göstərən yeganə məlli insan hüquqları təsisatı kimi, mütemadi olaraq, BMT-nin İnsan Hüquqları Şurasının sessiyalarında və Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin iclaslarında fəal iştirak etmiş, həmin sessiyalarda Müvəkkilin yazılı və şifahi bəyanatları qəbul olunmuş və qeydiyyata almışdır.

20 oktyabr - 20 noyabr tarixlərində keçirilmiş "Uşaq hüquqları



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

aylığı" da Müvəkkilin təşəbbüsü və təşkilatlılığı ilə təşkil edilmiş tədbirlər sırasında məktəbəqədər yaşı uşaqların və orta məktəb şagirdlərinin hüquqi biliklərinin artırılmasında mühüm əhəmiyyət daşımış, dövlət qurumlarının diqqəti uşaq problemlərinin həllinə cəlb edilmişdir.

"10 Dekabr Beynəlxalq İnsan Hüquqları Günü"nə, Azərbaycan Respublikası Konstitusiyanın qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun 70 illiyinə həsr olunmuş "Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivində" mövzusunda konfrans keçirilmiş, ənənəvi "Mən və hüquqlarım" mövzusunda uşaq rəsmələri, habelə, "Hüquqlar -hami üçün!" mövzusunda jurnalist yazıları müsabiqələrinə yekun vurulmuş və qaliblər mükafatlandırılmışdır.

Beynəlxalq Koordinasiya Komitəsinin iclasında iştirak edən Müvəkkil məruzə ilə çıxış edərək, "Azərbaycan 2020: Gələcəyə Başlıxın Inkişaf Konsepsiysi"nın fəaliyyətin davamlılığını təmin etməklə yanaşı, mühüm vezifələr müəyyən etdiyi, həmçinin, səkkiz hədəfin icrası üzrə vezifələr müəyyən etmiş Minilliyyin Inkişaf Məqsədlərinin başa çatması və sonrakı mərhələdə bütün dünya ölkələri üzrə razılışdırılmış fəaliyyət planının həyata keçirilməsində Azərbaycan yanaşmasının dünya dövlətləri üçün müsbət təcrübə kimi qəbul edildiyini bildirmişdir.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Hamiləlik zamanı qidalanma



Körpənin sağlamlığının təməli ana bətnində qoyulur. Buna isə yalnız hamilə qadının sağlam qidalanması təminat verə bilər. Hamiləliğin ilk dövrlərində etibarlı qida rasionuna xüsusi diqqət yetirilməlidir. Qidanın azlığı və keyfiyyətsizliyi müxtəlif problemlərə səbəb ola bilər. Qida qəbulu normadan az olarsa, anemik vəziyyət, dölnün inkişafdan qalması, vaxtından əvvəl doğuş və hamiləliğin digər patoloji vəziyyətləri qaćılmalıdır.

Respublika Dəmiriyol Xəstəxanasının həkim-ginekoloqu Kəməle Əliyeva AZERTAC-a deyib: "Hamiləlik vaxtı normal çeki artımı körpənin beş aylığına qədər 4,5-5, hamiləliğin sonuna qədər 12-13,5 kiloqram qədər olmalıdır. Qadın normadan artıq qida qəbul edərsə və bunun xüsusən de hamiləliğin ikinci yarısında baş verməsi preklamasiya, hamiləliğin hipertensiyası, esteteon diabet kimi ağırlaşmaların yaranmasına səbəb ola bilər. Həmin dövrə çeki artımının normadan artıq olmasının gizli ödemlərin yaranması şübhəsi yaradır".

Onun dediyinə görə, hamilələrin rasionunda meyve və tərəvəzlər üstünlük təşkil etməlidir: "Qida piramidası anlayışı mövcuddur, hansı ki, onun əsas hissəsi gec həzm olunan karbohidrat, zülal və az miqdarda yağılardır. Eyni zamanda, tərkibində minerallar, vitaminlər və mikroelementlər olan qidalara qəbuluna da xüsusi diqqət yetirilməlidir". İlk növbədə, hamilə qadınlar qida rasionundan spirtli və energetik, qazlı və tonuslandırıcı içkiləri çıxarmalıdır. Konservləşdirilmiş və hisə verilmiş qidalara, o cümlədən fastfuḍalar qəbul edilməməli, şirniyyatlardan az istifadə olunmalıdır. Şoraba, konfet və yağılı qidalara rasiona daxil edilməməlidir". Hamiləliğin birinci yarısında 4, ikinci yarısında 5-6 dəfə qida qəbul edilməlidir. Eyni zamanda, hamiləliğin ilk aylarında 2-2,5 litr, 20-22-ci həftədən sonra isə 1,5 litrə qədər maye qəbul edilməsi məsləhət görülür.

Paytaxtda quldurluq edən şəxslər tutulublar

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-də saat 22 radələrində 28 May küçəsində naməlum şəxsin onun mobil telefonunu, boyunbağısını, üzük və bir cüt qızıl sırtmasını aldığı bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmetindən AZERTAC-a bildiriblər ki, quldurluq törməkdə şübhəli bilinən paytaxt sakini, əvvəller məhkum olmuş Ç.Mahmudov 22-ci Polis Şöbəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qısa müddətde müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini R.Qurbanlinin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Qazax rayon sakini S.Velizadə isə Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Faktlarla bağlı araşdırılmalar davam etdirilir.

Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb



Penitensiar Xidmətin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 sayılı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZERTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən iki il altı ay müddətinə azadlıqdan məhrum edilmiş Babayev Taleh oğlu ilə qısamüddətli görüşə gəlmış həyat yoldaşı, Ağdam şəhər sakini Babayeva Jale Veli qızının üzərinə və getirdiyi sovgətə baxış keçirilib. Bu zaman əl çantasının içərisində gizlədilmiş bükülüdə 0,048 qrəm metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub

Hacıqabul şəhəri ərazisində Quba rayon sakini i.İsrafilovun idarə etdiyi "Mercedes" və Füzuli rayon sakini Qəfir Hüseynovun idarə etdiyi "KamAZ-5320" markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmetindən AZERTAC-a bildiriblər ki, xəsərətlə xəstəxanaya yerləşdirilmiş Q.Hüseynov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araştırma aparılır. Tovuz şəhərinin H.Əliyev prospektində isə naməlum avtomobilə Abulbəyli kənd sakini Babek Əliyevin idarə etdiyi "Muravey" markalı motosiklet toqquşub. Xəstəxanaya yerləşdirilmiş B.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Tovuz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ses

Son sahifə

15 oktyabr

"Barselona" 16 yaşlı hücumçuya yeni müqavilə təklif edir

"Barselona" gənc futbolçusu Ansu Fati ile yeni müqavilə imzalamağa hazırlanır. "Mundo Deportivo"nın yazdığına görə, Kataloniya klubu 16 yaşlı hücumçunun transfer dəyərini yüksəltmək istəyir. La Liga təmsilçisi futbolçu üçün 200 milyon avro qiymət qoymağın planlaşdırılır. Qeyd edək ki, A.Fati bu mövsüm "Barselona"nın heyətində 6 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə verib



Nurməhəmmədovun növbəti rəqibi Toni Ferqyuson olacaq?

Qarışq döyüş növlərinin (MMA) UFC kateqoriyasında yüngül çeki üzrə kemer sahibi Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb. TASS informasiya agentliyi xəber verir ki, 31 yaşlı rusiyalı idmançı "Netcast Zone"yə müsahibəsində həmin şəxsin, böyük ehtimalla, amerikalı Toni Ferqyuson olacağını bildirib.

Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliliklərinin paytaxtı Əbu-Dabidə amerikalı Dustin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub. Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamisində qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

Azərbaycan döyüşçüsü Rizin Qran-Pri turnirinin yarımfinalına yüksəlib

Azərbaycan döyüşçüsü Tofig Musayev Yaponiyada təşkil olunan Rizin Qran-Pri turnirinde üçüncü qələbəsini qazanıb. AZERTAC xəber verir ki, turnirdə 70 kilogram çeki dərəcəsində mübarizə aparan təmsilçimiz avstraliyalı rəqibi Damien Braunu 4 dəqiqə 14 saniyəyə nokautla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi amerikalı Coni Keys olacaq.

Ümumilikdə 16 görüş keçirmiş 29 yaşlı T.Musayev ardıcıl 12 döyüdə qələbə qazanıb. Qeyd edək ki, yapon döyüş mədəniyyətləri federasiyası olan Rizin Döyük Federasiyası uzun illərdir professional döyüş və qarşıq döyüş sənətləri üzrə turnirlər təşkil edir.



FIFA referimiz "Juventus"un oyununda



Azərbaycanın FIFA referiləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar. AFFA-nın saytında yer alan məlumatda deyilir ki, Rəhim Həsənov oktyabrın 23-də keçirilecek "Liepaja" (Latviya) - "Porto" (Portuqaliya) qarşılaşmasının idarə edəcək. Ona yan xətt hakimləri Mübariz Haşimov, Rza Məmmədov Körəklik göstərəcək. Rauf Cabarov isə noyabrın 6-da oynanılacaq "Lokomotiv" (Rusiya) - "Juventus" (İtalya) görüşünün baş hakimi olacaq. Ona Namik Hüseynov və Pərvin Talibov yardım edəcək.

"Roma" əsgər salamına görə Cengiz Ünderi cəzalandırılmayacaq

"Roma" Türkiye ordusunun Suriyadakı hərbi eməliyatlına dəstək olaraq əsgər salamı verdiyi şəkli sosial şəbəkədə paylaşan futbolçusu Cengiz Ünderi cəzalandırılmayacaq. Qol.az-in İtaliya mətbuatına istinadən yaydıığı məlumatə görə, klub futbolcusunun bu addıminin onlara heç bir problem yaratmadığını bildirib. Paytaxt təmsilcisi 22 yaşlı hücumçu üçün sanksiya tətbiq etməyəcək.



Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliyinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600